

[Testlər/1226#01#Y15#01#500qiyabi/Baxış](#)**TEST: 1226#01#Y15#01#500QIYABI**

Test	1226#01#Y15#01#500qiyabi
Fənn	1226 - Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırılması
Təsviri	[Təsviri]
Müəllif	Qurbanova F.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	25
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 01 01

Ad	01 01
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Tİİ elmi öyrənir: (Çəki: 1)

- ☐ Təbii ərazi komplekslərini və s.
- ☒ Təbii resurs potensialını və s.
- ☐ Ərazi istehsal kompleksləri və s.
- ☐ Təbii ehtiyatları və s.
- ☐ Təbii şəraiti və s.

Sual: Tİİ praktiki aspektlərindən biri hansıdır? (Çəki: 1)

- ☒ Təbii resurslardan istifadənin qiymətləndirilməsi.

- ☐ Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi.
 - ☐ Təbii şəraitin qiymətləndirilməsi.
 - ☐ Başqa elmlərlə əlaqəsi.
 - ☐ Ekoloji- iqtisadi sistemlər.
-

Sual: Tİİ elmi bu elmlərlə sıx əlaqədə deyil. (Çəki: 1)

- ☐ ekologiya sıx əlaqəlidir;
 - ☐ biologiya aid deyil;
 - ☐ coğrafiya uyğun deyil;
 - ☒ tarix;
 - ☐ iqtisadiyyat qeyri-müəyyəndir.
-

Sual: Tİİ elminin tədqiqat obyektinə aid deyil: (Çəki: 1)

- ☐ təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;
 - ☐ təbii resurs potensialı;
 - ☐ təbii ehtiyatların qiymətləndirilməsi;
 - ☐ təbii şəraitin qiymətləndirilməsi;
 - ☒ sənaye obyektləri.
-

Sual: Tİİ elminin tədqiqat istiqamətinə aid deyil: (Çəki: 1)

- ☐ təbiətdən istifadənin tənzimlənməsi;
 - ☐ təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi;
 - ☐ təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;
 - ☒ biosfer;
 - ☐ təbii resurs potensialı.
-

Sual: Tİİ elminin vəzifələrinə bunlar aid deyil: (Çəki: 1)

- ☒ meşə emalı;
 - ☐ təbiətdən səmərəli istifadə yolları;
 - ☐ resursların kompleks istifadəsi;
 - ☐ təbiətdən istifadənin regional idarəetmə orqanlarının yaranması;
 - ☐ iqtisadiyyatın ekolojişdirilməsi.
-

Sual: Təbiəti mühafizə problemləri hansı səviyyədə və kompleksdə həll olunmalıdır: (Çəki: 1)

- ☐ kosmik səviyyədə;
 - ☐ təbii-ərazi kompleksində;
 - ☒ ekoloji-iqtisadi kompleks səviyyəsində;
 - ☐ təbii-texnogen kompleks səviyyədə;
 - ☐ iqtisadi rayon səviyyəsində.
-

Sual: Təbii resurs potensialını öyrənən elm hansıdır? (Çəki: 1)

- ☒ təbiətdən istifadənin iqtisadiyyatı
- ☐ Təbii ərazi komplekslərini

- ☐ Təbii resurs potensialını
 - ☐ Ərazi istehsal kompleksləri
 - ☐ Təbii şəraiti
-

Sual: Təbii resurslardan istifadənin qiymətləndirilməsi təbiətdən istifadənin göstəricilərindəndir? (Çəki: 1)

- ☒ praktiki aspektlərindən
 - ☐ Təbii resurslardan istifadənin qiymətləndirilməsi.
 - ☐ Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi.
 - ☐ Təbii şəraitin qiymətləndirilməsi.
 - ☐ Ekoloji- iqtisadi sistemlər.
-

Sual: Tarix elmi təbiətdən istifadənin iqtisadiyyatı ilə bağlılığı necədir? (Çəki: 1)

- ☐ geomorfologiya
 - ☐ biologiya;
 - ☐ coğrafiya;
 - ☒ sıx əlaqədə deyil
 - ☐ tarix.
-

Sual: Tİİ-nin tədqiqat obyektinə aid olmayan: (Çəki: 1)

- ☐ təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;
 - ☐ təbii resurs potensialı;
 - ☐ təbii ehtiyatların qiymətləndirilməsi;
 - ☐ təbii şəraitin qiymətləndirilməsi;
 - ☒ elektroenergetika sənayesi
-

Sual: Tİİ-nin tədqiqat istiqamətinə aid edilmir: (Çəki: 1)

- ☐ təbiətdən istifadənin tənzimlənməsi;
 - ☐ təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi;
 - ☐ təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi;
 - ☒ biosenoz
 - ☐ təbii resurs potensialı.
-

Sual: Tİİ elminin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☒ istehsalın intensivliyi
 - ☐ meşə emalı
 - ☐ təbiətdən səmərəli istifadə yolları;
 - ☐ təbiətdən istifadənin regional idarəetmə orqanlarının yaranması;
 - ☐ iqtisadiyyatın ekolojiləşdirilməsi.
-

Sual: Təbiəti mühafizə tədbirləri hansı səviyyədə həll olunur? (Çəki: 1)

- ☐ kosmik səviyyədə
- ☐ təbii-ərazi kompleksində
- ☒ ekoloji-iqtisadi səviyyədə

- ☐ ekoloji-iqtisadi kompleks səviyyəsində;
☐ iqtisadi rayon səviyyəsində.

Sual: Ətraf mühitə antropogen təsir necə baş verir? (Çəki: 1)

- ☐ bitkilər
☐ Heyvanlar.
☐ Quşlar.
☒ İnsanlar.
☐ Başqa planetlərdən gəlmələr.

Sual: Ekoloji problemlər və onların həlli yolları təbiətdən istifadənin iqtisadiyyatında hansı istiqamət aiddir? (Çəki: 1)

- ☒ tədqiqat istiqamətinə
☐ tənzimlənməsinə
☐ idarə olunmasına
☐ maliyyə istiqamətinə
☐ ekoloji – iqtisadi göstəricilərinə

Sual: Mikro səviyyədə təbiətdən istifadə özündə hansı sahələri birləşdirir? (Çəki: 1)

- ☐ ekoloji lizinq, icarə
☒ ekoloji xidmət, şöbə, sex
☐ ekoloji maliyyələşmə
☐ təbii resurslar
☐ iqlim, torpaq, bitki

BÖLMƏ: 01 02

Ad	01 02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Tİİ elminin tədqiqat istiqamətinə aiddir: (Çəki: 1)

- ☒ Təbiətdən istifadənin tənzimlənməsi.
☐ Biosferin öyrənilməsi
☐ Atmosferin tədqiqı.
☐ Hidrosferin öyrənilməsi
☐ Təbii resursların həcmnin hesablanması.

Sual: Tİİ elminin praktiki aspektlərinə aid deyil: (Çəki: 1)

- ☐ təbii resursların iqtisadi qiymətləndirilməsi
☒ biosferin tədqiqı;

- ☐ çirklənmədən dəyən zərərin hesablanması;
 - ☐ təbii şəraitin qiymətləndirilməsi;
 - ☐ ekoloji proseslərlə bağlı təsərrüfat mexanizmlərinə ekoloji amillərin cəlb olunması.
-

Sual: Tİİ elminin əlaqəsi yoxdur: (Çəki: 1)

- ☐ biologiya elmləri ilə;
 - ☐ iqtisadiyyat elmi ilə;
 - ☐ torpaqşünaslıq elmi ilə;
 - ☐ ekolojiya elmi ilə;
 - ☒ arxeologiya elmi ilə.
-

Sual: Tİİ elminin tədqiqat obyektinə aiddir: (Çəki: 1)

- ☐ atmosferə;
 - ☐ hidrosferə;
 - ☐ litosferə;
 - ☒ təbiətin mühafizəsi;
 - ☐ günəş enerjisinə.
-

Sual: Tİİ elmi bu elmlərin qovşağında yerləşmir: (Çəki: 1)

- ☐ ekolojiya və iqtisadiyyat;
 - ☒ tarix və biologiya;
 - ☐ coğrafiya və biologiya;
 - ☐ ekolojiya və coğrafiya;
 - ☐ biologiya və iqtisadiyyat.
-

Sual: Təbiətdən istifadə prosesi harada baş verir? (Çəki: 1)

- ☐ Regionda.
 - ☒ Ərazidə.
 - ☐ Sənaye sahəsində.
 - ☐ Kənd təsərrüfatında.
 - ☐ Nəqliyyatda.
-

Sual: Ətraf mühitin çirklənməsi və mühafizəsi harada baş verir? (Çəki: 1)

- ☐ dənizlərdə;
 - ☐ kosmosda;
 - ☐ göllərdə;
 - ☒ konkret ərazidə;
 - ☐ adalarda.
-

Sual: Biosferin öyrənilməsi elminin tədqiqat istiqamətinə aiddir: (Çəki: 1)

- ☐ Tİİ istifadənin tənzimlənməsi.
- ☐ Atmosferin tədqiqı.
- ☒ Təbiət hadisələrinə münasibət

- ☐ Hidrosferin öyrənilməsi
 - ☐ Təbii resursların həjminin hesablanması.
-

Sual: Təbiətdə baş verən hadisələr hansı elm tərəfindən tənzimlənir? (Çəki: 1)

- ☒ təbiətdən istifadənin iqtisadiyyatı
 - ☐ coğrafiya
 - ☐ geologiya
 - ☐ geomorfologiya
 - ☐ ekologiya
-

Sual: Ərazidə baş verən proseslər necə adlanır? (Çəki: 1)

- ☐ Ərazidən istifadə.
 - ☒ təbiətdən istifadə
 - ☐ Sənaye sahəsindən istifadə.
 - ☐ Kənd təsərrüfatından istifadə.
 - ☐ Nəqliyyatdan istifadə.
-

Sual: Tarix və biologiyanın qovşağında olan elmdir? (Çəki: 1)

- ☐ ekologiya və iqtisadiyyat;
 - ☒ təbiətdən istifadənin iqtisadiyyatı
 - ☐ tarix və biologiya;
 - ☐ coğrafiya və biologiya;
 - ☐ biologiya və iqtisadiyyat.
-

Sual: Təbiətin mühafizəsi hansı tədqiqat obyektinə aiddir? (Çəki: 1)

- ☐ atmosfer;
 - ☐ hidrosfer
 - ☐ litosfer;
 - ☒ təbiətdən istifadənin iqtisadiyyatına
 - ☐ günəş enerjisi.
-

Sual: Arxeologiya elmi hansı elmlər ilə əlaqəlidir? (Çəki: 1)

- ☐ biologiya elmləri ilə;
 - ☐ iqtisadiyyat elmi ilə;
 - ☐ torpaqşünaslıq elmi ilə;
 - ☐ ekologiya elmi ilə
 - ☒ Tİİ ilə əlaqəsi yoxdur
-

Sual: Tİİ elminin praktiki aspektlərinə aid deyil: (Çəki: 1)

- ☐ təbii resursların iqtisadi qiymətləndirilməsi;
 - ☒ atmosferin strukturu
 - ☐ çirkənmədən dəyən zərərin hesablanması
 - ☐ təbii şəraitin qiymətləndirilməsi;
 - ☐ ekoloji proseslərlə bağlı təsərrüfat mexanizmlərinə ekoloji amillərin
-

Sual: Ətraf mühitin çirkləndiyi sahələr : (Çəki: 1)

- ☐ dənizlərdə;
☒ ərazi
☐ göllərdə;
☐ kosmosda
☐ adalarda
-

Sual: Tİİ – n qlobal məqsədinə aid edilir: (Çəki: 1)

- ☐ regional idarəetmə
☐ dövlət tənzimləməsi
☒ təbii sərvətlərdən səmərəli istifadə üsulları
☐ ekoloji monitoring
☐ ekoloji lizinq
-

Sual: Tİİ hansı elmlər qrupuna aiddir? (Çəki: 1)

- ☐ dəqiq elmlər
☐ Humanitar elmlər
☐ tarixi və coğrafi elmlər
☒ iqtisadiyyat elmləri
☐ müstəqildir.
-

Sual: Tİİ – nin tətbiq etdiyi tədqiqat üsullarına aid deyil? (Çəki: 1)

- ☐ dialektik balans
☐ normativ, kartoqrafik
☐ sistem, statistik
☐ iqtisadi – riyazi
☒ elmlilik
-

Sual: Hazırda Tİİ – də hansı sistemlər nəzəriyyəsi geniş yayılmışdır? (Çəki: 1)

- ☐ siyasi – iqtisadi
☐ kartoqrafik
☐ statistik
☒ ekoloji – iqtisadi
☐ metodoloji
-

BÖLMƏ: 03 03

Ad	03 03
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Tİİ elminin tədqiqat obyektı hansı sistemdir: (Çəki: 1)

- ☒ ekoloji –iqtisadi sistem;
 - ☐ təbii-ərazi kompleksi;
 - ☐ təbii-texnolog kompleks;
 - ☐ ərazi-istehsal kompleksi;
 - ☐ məhəlli ərazi-istehsal kompleksi.
-

Sual: Ekoloji-iqtisadi məhdudiyyət hansıdır? (Çəki: 1)

- ☒ İstismarın izn həddi (İİH)
 - ☐ Konsentrasiyanın izn həddi (KİH)
 - ☐ Tullantıların izn həddi (TİH)
 - ☐ Hidrosferin çirklənmə indeksi (HÇİ)
 - ☐ Atmosferin çirklənmə indeksi (AÇİ)
-

Sual: Təbii ehtiyatların qiymətləndirilməsinin ən əsas üsulu budur: (Çəki: 1)

- ☒ Renta.
 - ☐ Kapital.
 - ☐ İcarə.
 - ☐ Məsrəf.
 - ☐ Gəlir.
-

Sual: Maddi nemətlər istehsalında iştirak etmir: (Çəki: 1)

- ☐ Təbii ehtiyatlar;
 - ☐ Sənaye;
 - ☐ Kənd təsərrüfatı;
 - ☐ Hasilat sənayesi;
 - ☒ Təbii şərait.
-

Sual: Təbii ehtiyatlar təsir edir: (Çəki: 1)

- ☒ İstehsalın inkişafı;
 - ☐ Ərazinin abadlaşması;
 - ☐ Elmin inkişafı;
 - ☐ Relyef;
 - ☐ İqlim.
-

Sual: Təbii ehtiyatların qiymətləndirilməsinə aid deyil: (Çəki: 1)

- ☐ Renta;
 - ☐ Məsrəf üsulu;
 - ☐ Balla qiymətləndirmə;
 - ☐ Alternativ dəyərlər;
 - ☒ Həcmın müəyyən edilməsi.
-

Sual: İstismarın izn həddinə aiddir: (Çəki: 1)

- ☒ ekoloji iqtisadi məhdudiyyət
 - ☐ Konsentrasiyanın izn həddi (KİH)
 - ☐ Tullantıların izn həddi (TİH)
 - ☐ Hidrosferin çirklənmə indeksi (HÇİ)
 - ☐ Atmosferin çirklənmə indeksi (AÇİ)
-

Sual: Renta və məsrəf üsulları nə deməkdir? (Çəki: 1)

- ☐ təbii resursların ehtiyatı
 - ☐ təbii ehtiyatların mənimsənilməsi
 - ☐ istehsalı və istehlakı
 - ☐ ekoloji qiymətləndirmə
 - ☒ təbii ehtiyatların qiymətləndirilməsi
-

Sual: Təbii ehtiyatsız mümkün olmayan: (Çəki: 1)

- ☐ istehsalın təmərküzləşməsi
 - ☐ istehsalın kooperativləşməsi
 - ☐ maddi nemətlər istehsalı
 - ☐ ərazi istehsal kompleksləri
 - ☒ iqtisadi rayonlaşma
-

Sual: Təbii şərait amilinə daxil deyil: (Çəki: 1)

- ☐ iqlim
 - ☐ temperatur
 - ☐ relyef
 - ☒ geoloji dövrlər
 - ☐ külək
-

Sual: İstehsalın inkişafına təsir edən amillərdən biridir: (Çəki: 1)

- ☒ təbii ehtiyatlar
 - ☐ Ərazinin abadlaşmasına;
 - ☐ Elmin inkişafına;
 - ☐ Relyefə
 - ☐ İqlimə.
-

Sual: Təbii ehtiyatların qiymətləndirilməsinə aid deyil: (Çəki: 1)

- ☐ Renta;
 - ☐ Məsrəf üsulu;
 - ☐ Balla qiymətləndirmə
 - ☐ Alternativ dəyərlər
 - ☒ elmin inkişafı
-

Sual: Qraflar üsulu nədir? (Çəki: 1)

- ☐ Məsərəflər üsulu ilə;
- ☒ təbii ehtiyatların qiymətləndirilməməsi
- ☐ Alternativ dəyərlər;
- ☐ Renta;
- ☐ Subyektiv qiymətləndirmə

Sual: Təbii mühitə təsirin izn həddi norması (İHN) hansı sahələrə ayrılır? (Çəki: 1)

- ☒ sahəvi və regional
- ☐ təsirli və təsirsiz
- ☐ baza və lokal
- ☐ kimyəvi və fiziki
- ☐ maksimum və minimum

BÖLMƏ: 02 01

Ad	02 01
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Təbiətlə cəmiyyət arasında əlaqənin 1-ci mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ İqlim göstəricilərinə.
- ☐ Çay şəbəkəsinə.
- ☒ Təbii ehtiyatların hasilatına.
- ☐ Təbii ehtiyatların emalına.
- ☐ Əmək ehtiyatlarının mövcudluğuna.

Sual: Davamlı inkişafın göstəricisi: (Çəki: 1)

- ☒ Zəif və ciddi.
- ☐ Regional inkişaf.
- ☐ Lokal inkişaf.
- ☐ Texnikanın tətbiqi.
- ☐ Yeni texnologiyanın gətirilməsi.

Sual: Ekoloji- iqtisadi tələb nədir? (Çəki: 1)

- ☐ cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi.
- ☒ Ekoloji həyatın mənəvi varlığı.
- ☐ İqtisadi reformalar.
- ☐ İqtisadi maraq.
- ☐ Ziddiyyətli anlayış.

Sual: Konsentrasiyanın izn həddi bir-birindən fərqlənir: (Çəki: 1)

- ☐ Bütün şəhərlərdə.
 - ☐ Bütün sulara.
 - ☐ Torpaqların hamısında.
 - ☐ Ayrı-ayrı ölkələrdə.
 - ☒ Dənizdə və atmosferdə.
-

Sual: Aşağıda verilənlərdən hansı ətraf mühitə daha çox təsir edir: (Çəki: 1)

- ☐ Meşələr.
 - ☐ Heyvanlar.
 - ☐ Quşlar.
 - ☒ İnsanlar.
 - ☐ Başqa planetlərdən gəlmələr.
-

Sual: Ekoloji məhdudiyyətlər lazımdır: (Çəki: 1)

- ☐ İqtisadiyyatı inkişaf etdirmək üçün.
 - ☐ Sənayeni inkişaf etdirmək üçün.
 - ☒ Təbii ehtiyatlardan səmərəli istifadə və mühafizə üçün.
 - ☐ Kənd təsərrüfatı üçün.
 - ☐ Torpağı genişləndirmək üçün.
-

Sual: Azərbaycan Respublikasının orta radiasiya fonu nə qədərdir? (Çəki: 1)

- ☐ 30-40 mkr/ saat.
 - ☐ 400 mkr/ saat.
 - ☐ 50 mkr/ saat.
 - ☐ 10 mkr/ saat.
 - ☒ 15-20 mkr/ saat.
-

Sual: Termik çirklənmə sulara neçə dərəcə ola bilər? (Çəki: 1)

- 2⁰S ☐
 - 5⁰S ☒
 - 8⁰S ☐
 - 3⁰S ☐
 - 10⁰S. ☐
-

Sual: Təbii ehtiyatların təsnifatı nəyə aid edilir? (Çəki: 1)

- ☐ İqlim göstəricilərinə
 - ☐ Çay şəbəkəsi.
 - ☒ təbiətlə cəmiyyət arasında əlaqəyə
 - ☐ Təbii ehtiyatların emalı.
 - ☐ Əmək ehtiyatlarının mövcudluğu.
-

Sual: Ekoloji həyatın mənəvi varlığı nədir? (Çəki: 1)

- ☐ cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi.

- ☒ Ekoloji iqtisadi tələb
 - ☐ İqtisadi reformalar
 - ☐ İqtisadi maraq
 - ☐ Ziddiyyətli anlayış
-

Sual: "Zəif və ciddi" terminləri nəyə aiddir? (Çəki: 1)

- ☒ davamlı inkişaf
 - ☐ Reqional inkişaf
 - ☐ Lokal inkişaf
 - ☐ Texnikanın tətbiqi
 - ☐ Yeni texnologiyanın gətirilməsi
-

Sual: Dənizdə və şirin sularda konsentrasianın izn həddi hansı səviyyədədir? (Çəki: 1)

- ☐ eyndir
 - ☐ qismən uyğundur
 - ☒ bir birindən fərqlənir
 - ☐ fərqli deyil
 - ☐ izn həddi yoxdur
-

Sual: Təbii ehtiyatlardan istifadə üçün nə lazımdır? (Çəki: 1)

- ☒ ekoloji məhdudiyyətlər
 - ☐ Sənayeni inkişaf etdirmək üçün.
 - ☐ Təbii ehtiyatlardan istifadə üçün
 - ☐ Kənd təsərrüfatı üçün.
 - ☐ Torpağı genişləndirmək üçün.
-

Sual: Orta radiasiya fonu Azərbaycan Respublikasında nə qədərdir? (Çəki: 1)

- ☒ 15-20 mkr/saat
 - ☐ 5-10mkr/ saat.
 - ☐ 20-25 mkr/ saat.
 - ☐ 30-40 mkr/ saat.
 - ☐ 10 mkr/ saat.
-

Sual: Termik çirklənmə sularda neçə dərəcə ola bilər? (Çəki: 1)

- ☒ 5°C
 - ☐ 8 °C
 - ☐ 6°C
 - ☐ 2 °C
 - ☐ 10°C
-

Sual: Təbiətdə cəmiyyət arasında qarşılıqlı əlaqə necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ əhalinin rifah halını müəyyən edir
- ☐ istehsalın bazasıdır

- ☒ çoxplanlı və kompleks məsələdir
☐ istehlakın əsasıdır
☐ əlaqəsi yoxdur.
-

Sual: Cəmiyyət istehsal üçün ilkin xammala haradan götürür? (Çəki: 1)

- ☐ hidrosferdən
☐ atmosferdən
☐ elmin fəaliyyətindən
☒ təbiətdən
☐ tədqiqatlardan
-

Sual: Ekoloji – iqtisadi maraqlar hansı səbəbdən yaranır? (Çəki: 1)

- ☐ təbii mühitin dəyişməsindən
☐ cəmiyyətin vəziyyətindən
☐ istehsalın inkişafından
☐ ekoloji tarazlığın pozulmasından
☒ təbiətlə - cəmiyyətin əlaqəsindən
-

BÖLMƏ: 02 02

Ad	02 02
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ətraf mühit nədir? (Çəki: 1)

- ☐ Sənaye qovşaqları.
☒ Obyektə təsir edən mühit.
☐ İqlim mühiti.
☐ Sosial mühit.
☐ İnfrastruktur.
-

Sual: Ekoloji iqtisadi sistemlərin hansı tərkib hissələri var? (Çəki: 1)

- ☐ Məhəlli ərazi istehsal kompleksləri.
☐ Sənaye qovşaqları.
☐ İqtisadi rayonlar.
☐ Sənaye qovşaqları və iqtisadi rayonlar.
☒ Təbii ərazi kompleksləri və ərazi istehsal kompleksləri.
-

Sual: Ekoloji norma nədir? (Çəki: 1)

- ☐ Suyun çirklənməsi.
☐ Atmosferin çirklənməsi.

- ☐ Torpağın çirklənməsi.
 - ☒ Ətraf mühitin keyfiyyəti.
 - ☐ Meşələrin çirklənməsi.
-

Sual: Təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühit hansı təsirə məruz qalır? (Çəki: 1)

- ☐ Radioaktiv.
 - ☐ Eroziya.
 - ☒ Fiziki, kimyəvi, bioloji və radioaktiv.
 - ☐ Denudasion.
 - ☐ Biokimyəvi.
-

Sual: Ekoloji normativlər lazımdır: (Çəki: 1)

- ☐ Təbii ehtiyatların qorunması üçün.
 - ☒ İnsanların ekoloji təhlükəsizliyi üçün.
 - ☐ Qoruqların yaradılması üçün.
 - ☐ Körpülərin tikilməsi üçün.
 - ☐ Su elektrik stansiyaların tikilməsi üçün.
-

Sual: Ətraf mühitin keyfiyyət normativlərinə aiddir. (Çəki: 1)

- ☒ KİH, TİH.
 - ☐ Ümumdaxili məhsul.
 - ☐ Ümummilli məhsul.
 - ☐ Yoxsulluq indeksi.
 - ☐ İnsan potensialının inkişaf indeksi.
-

Sual: Optimal səs-küy fonu nə qədərdir? (Çəki: 1)

- ☐ 90 db
 - ☐ 50 db
 - ☐ 100 db
 - ☒ 20 db
 - ☐ 10 db
-

Sual: Obyektə təsir edən mühit necə adlanır? (Çəki: 1)

- ☐ Sənaye qovşaqları
 - ☒ ətraf mühit
 - ☐ İqlim mühiti
 - ☐ Sosial mühit.
 - ☐ İnfrastruktur
-

Sual: Təbii ərazi kompleksləri və ərazi istehsal kompleksləri nədir? (Çəki: 1)

- ☐ Məhəlli ərazi istehsal kompleksləri.
- ☐ Sənaye qovşaqları
- ☐ İqtisadi rayonlar
- ☐ Sənaye qovşaqları və iqtisadi rayonlar.

☒ ekoloji iqtisadi sistemlərin tərkib hissəsi

Sual: Ətraf mühitin keyfiyyəti nədir? (Çəki: 1)

- ☐ Suyun çirklənməsi.
 - ☐ Atmosferin çirklənməsi
 - ☐ Torpağın çirklənməsi
 - ☒ ekoloji norma
 - ☐ Meşələrin çirklənməsi
-

Sual: Fiziki, kimyəvi, bioloji və radioaktiv çirklənmələr yaranır: (Çəki: 1)

- ☐ Meşələr.
 - ☐ Heyvanlar.
 - ☒ təsərrüfat fəaliyyəti nəticəsində
 - ☐ İnsanlar
 - ☐ Başqa planetlərdən gəlmələr.
-

Sual: İnsanların ekoloji təhlükəsizliyinə aid edilir: (Çəki: 1)

- ☐ Təbii mühitə icazə verilən təsir norması
 - ☒ ekoloji normativlər
 - ☐ Ekoloji təhlükəsizlik
 - ☐ İqtisadi təhlükəsizlik
 - ☐ Texniki təhlükəsizlik.
-

Sual: KİH, TİH nəyin göstəriciləridir? (Çəki: 1)

- ☒ keyfiyyət normativi
 - ☐ Ümumdaxili məhsul.
 - ☐ Ümummilli məhsul.
 - ☐ Yoxsulluq indeksi.
 - ☐ İnsan potensialının inkişaf indeksi.
-

Sual: Desibel hansı çirklənmənin vahididir? (Çəki: 1)

- ☐ maye tullantı
 - ☒ səs-küy
 - ☐ bərk tullantı
 - ☐ toz tullantıları
 - ☐ sürət vahididir
-

Sual: Sənaye tullantıları ilə torpaq, su və atmosferin çirklənməsi nə ilə nəticələnir? (Çəki: 1)

- ☐ istehsalın
 - ☐ ETT əhatəli olması ilə
 - ☒ istehsalın təbii mühitə təsiri ilə
 - ☐ milli maraqlar ilə
 - ☐ təbii sərvətlərlə
-

Sual: Cəmiyyətin inkişafın mühüm göstəricilərindən biridir: (Çəki: 1)

- ☐ iqtisadi tələbat
- ☒ ekoloji – iqtisadi maraqlar
- ☐ maksimum istehsal
- ☐ texnogen təsir
- ☐ sosial – iqtisadi göstərici

BÖLMƏ: 03 02

Ad	03 02
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Atmosferin və hidrosferin çirklənmə indeksi neçə göstəricidən (KİH) asılıdır? (Çəki: 1)

- ☐ 2
- ☐ 3
- ☒ 5
- ☐ 6
- ☐ 8

Sual: Təbii ehtiyatlar alınır: (Çəki: 1)

- ☐ Təbii amillərdən.
- ☐ Günəş enerjisindən.
- ☐ Hidrosferdən.
- ☐ Atmosferdən.
- ☒ Təbii ünsürlərdən.

Sual: Təbii ehtiyatlar bu istehsalda iştirak edir: (Çəki: 1)

- ☐ Sosial sahələr;
- ☒ Maddi nemətlər istehsalı;
- ☐ Emal sahəsinin dərinləşməsi;
- ☐ İstehsalın təmərküzləşməsi;
- ☐ İstehsalın kooperasiyası.

Sual: Maddi nemətlər istehsalında iştirak edir: (Çəki: 1)

- ☐ İqlim;
- ☐ Relyef;
- ☐ Havanın rütubəti;
- ☐ Atmosfer təzyiqi;
- ☒ Təbii ehtiyatlar.

Sual: Relyef təsir edir: (Çəki: 1)

- ☐ Ərazinin abadlaşması;
 - ☐ Meşələrin inkişafı;
 - ☐ Elmin inkişafı;
 - ☒ İstehsalın yerləşməsi;
 - ☐ Kooperasiya.
-

Sual: İstehsalın inkişafı asılıdır: (Çəki: 1)

- ☒ Təbii ehtiyatlardan;
 - ☐ Dünya okeanının səviyyəsindən;
 - ☐ Kooperasiyadan;
 - ☐ Təmərküzləşmədən;
 - ☐ Kənd təsərrüfatının inkişafından.
-

Sual: Təbii ehtiyatlar qiymətləndirilir: (Çəki: 1)

- ☐ Qraflar üsulu ilə;
 - ☐ Genetik üsulla;
 - ☒ Alternativ dəyərlər;
 - ☐ Həcm üsulu;
 - ☐ Çıxılma dərəcəsinə görə.
-

Sual: Kadastr qiymətləndirilməsi ilə qiymətləndirilmir: (Çəki: 1)

- ☐ Torpaq;
 - ☐ Torpaq, su, meşə;
 - ☐ Su;
 - ☐ Meşə;
 - ☒ Neft.
-

Sual: Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi nədir? (Çəki: 1)

- ☐ ümumi iqtisadi qiymətləndirmədir
 - ☐ insanların maddi nemətidir
 - ☒ təsərrüfat əhəmiyyətinin pulla ifadəsidir
 - ☐ Dövlət tərəfindən tənzimlənir
 - ☐ elmi əsaslarla yerinə yetirilir
-

Sual: Təbii ehtiyat və şəraitin iqtisadi qiymətləndirilməsinin əsas üsulları: (Çəki: 1)

- ☐ renta
 - ☐ məsrəf üsulu
 - ☐ alternativ dəyərlər
 - ☒ potensial ehtiyat
 - ☐ subyektiv qiymətləndirmə
-

Sual: Maddi nemətlər istehsalında nələr iştirak edir? (Çəki: 1)

- ☐ Sosial sahələr
 - ☒ təbii ehtiyatlar
 - ☐ Emal sahəsinin dərinləşməsi;
 - ☐ İstehsalın təmərküzləşməsində
 - ☐ İstehsalın kooperasiyasında
-

Sual: Təbii şərait hansı sahədə bilavasitə iştirak edir? (Çəki: 1)

- ☐ İqlim;
 - ☒ Relyef;
 - ☐ Havanın rütubəti;
 - ☐ Atmosfer təzyiqi
 - ☐ maddi nemətlər
-

Sual: İstehsalın yerləşməsinə təsir edən amillər: (Çəki: 1)

- ☐ Ərazinin abadlaşmasına;
 - ☐ Meşələrin inkişafına;
 - ☒ relyef;
 - ☐ Elmin inkişafına;
 - ☐ Kooperasiyaya
-

Sual: Təbii ehtiyatların istismarı nədən asılıdır? (Çəki: 1)

- ☒ istehsalın inkişafından;
 - ☐ Dünya okeanının səviyyəsindən;
 - ☐ Kooperasiyadan
 - ☐ Təmərküzləşmədən
 - ☐ Kənd təsərrüfatının inkişafından
-

Sual: Alternativ dəyərlər nədir? (Çəki: 1)

- ☐ Qraflar üsulu ilə;
 - ☐ Genetik üsulla;
 - ☒ təbii ehtiyatların qiymətləndirilməsi
 - ☐ Həcm üsulu;
 - ☐ Çırkənləmə dərəcəsinə görə.
-

Sual: Kadastr qiymətləndirilməsi ilə qiymətləndirilmir: (Çəki: 1)

- ☐ Torpaq
 - ☐ Torpaq,su,meşə
 - ☐ dəmir filizi
 - ☐ Meşə
 - ☒ Neft.
-

Sual: Keyfiyyət normativi nədir? (Çəki: 1)

- ☐ məhsulun keyfiyyəti
- ☐ təbiətin çirklənmə norması

- ☒ təbiətə təsirin icazə verilən norması
 - ☐ ekoloji təhlükəsizlik
 - ☐ kəmiyyət göstəricisi
-

Sual: Qurğuşun üçün konsentrasiyanın izn həddi (KİN) havada nə qədər təşkil edir? (Çəki: 1)

- ☒ 1,5 mq/m³
 - ☐ 2,5 mq/m³
 - ☐ 3,5 mq/m³
 - ☐ 3-5 mq/m³
 - ☐ 2-4 mq/m³
-

Sual: Qurğuşun üçün konsentrasiyanın izn həddi torpaqda nə qədərdir? (Çəki: 1)

- ☐ 5-10 mq/kq
 - ☐ 12 mq/ kq
 - ☐ 30 mq/kq
 - ☐ 15 mq/kq
 - ☒ 20 mq/ kq
-

Sual: Bütün müəssisələr üçün konsentrasiyaların izn həddi necə müəyyən olunur? (Çəki: 1)

- ☐ müxtəlifdir
 - ☐ daimidir
 - ☒ eynidir
 - ☐ müvəqqətidir
 - ☐ təhlükəlidir
-

Sual: Azərbaycan Respublikasında radiasiya fonu nə qədərdir? (Çəki: 1)

- ☒ saatda 15 – 20 mikrorentgen
 - ☐ 25-.30 mkr/saat
 - ☐ 30-.35 mkr/saat
 - ☐ 5-.10 mkr/saat
 - ☐ 30-.40 mkr/saat
-

Sual: Elektromaqnit şüalanması canlılara hansı təsiri göstərir? (Çəki: 1)

- ☐ kimyəvi
 - ☐ fiziki
 - ☐ zəhərləyici
 - ☒ bioloji
 - ☐ texnoloji
-

BÖLMƏ: 03 01

Ad

03 01

Suallardan

16

Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Təbii ehtiyatların geoloji qiymətləndirilməsinə bu kateqoriyalar aiddir: (Çəki: 1)

- ☐ J, D,E
- ☐ N,B,A
- ☒ A,B,C
- ☐ J,N,N
- ☐ İ, B ,J

Sual: Təbii resurs anlayışına aiddir: (Çəki: 1)

- ☒ İnsanların istifadə etdiyi ehtiyatlar;
- ☐ Əmək ehtiyatları;
- ☐ Faydalı qazıntılar;
- ☐ Müxtəlif texnoloji avadanlıqlar;
- ☐ Sənaye müəssisələri.

Sual: İstehsalın yerləşməsinə təsir edə bilər: (Çəki: 1)

- ☐ Günəş enerjisi;
- ☐ Atmosfer təzyiqi;
- ☐ Çay şəbəkəsi;
- ☒ Təbii şərait;
- ☐ Əhəlinin sayı.

Sual: Təbii şərait təsir edir: (Çəki: 1)

- ☒ İstehsalın yerləşməsi;
- ☐ İstehsalın təmərküzləşməsi;
- ☐ Kooperasiya;
- ☐ Sistemləşmə;
- ☐ Elmin inkişafı.

Sual: İqlim təsir edir: (Çəki: 1)

- ☐ Relyef ;
- ☒ İstehsalın yerləşməsinə;
- ☐ İqtisadi böhran;
- ☐ Sənayeləşmə;
- ☐ Kənd təsərrüfatının kimyalaşması

Sual: Təbii ehtiyatlar bu üsullarla qiymətləndirilir: (Çəki: 1)

- ☒ Məsrəf üsulu;
- ☐ Qraflar üsulu;

- ☐ Genetik üsul;
 - ☐ Ekstrapolyasiya üsulu;
 - ☐ Kütlə üsulu.
-

Sual: Kadastr qiymətləndirməsi aiddir: (Çəki: 1)

- ☐ Neftə;
 - ☐ Təbii qaza;
 - ☐ Dəmir filizinə;
 - ☒ Torpaq, su, meşəyə;
 - ☐ Əlvan metal filizlərinə.
-

Sual: Təbii ehtiyatların ekoloji qiymətləndirilməsinə bu kateqoriyalar aiddir: (Çəki: 1)

- ☐ NBA
 - ☒ ABC
 - ☐ İHJ
 - ☐ DES
 - ☐ UNO
-

Sual: İnsanların istifadə etdiyi və edə biləcəyi ehtiyatlar necə adlanır? (Çəki: 1)

- ☒ təbii resurs
 - ☐ Əmək ehtiyatları
 - ☐ Faydalı qazıntılar
 - ☐ Müxtəlif texnoloji avadanlıqlar;
 - ☐ Sənaye müəssisələri.
-

Sual: İstehsalın yerləşməsinə təsir edən amillər: (Çəki: 1)

- ☒ təbii şərait
 - ☐ İstehsalın təmərküzləşməsinə;
 - ☐ Kooperasiyaya;
 - ☐ Sistemləşməyə
 - ☐ Elmin inkişafına.
-

Sual: İstehsalın yerləşməsinə təsir edən amillərdən biridir; (Çəki: 1)

- ☐ təbii şərait
 - ☒ relyef
 - ☐ iqlim
 - ☐ torpaq
 - ☐ su
-

Sual: Məsrəf üsulu nədir? (Çəki: 1)

- ☒ təbii ehtiyatların qiymətləndirilməsi
- ☐ Məsrəf üsulu;
- ☐ Balla qiymətləndirmə
- ☐ Alternativ dəyərlər;

☐ Həcmın müəyyən edilməsi.

Sual: Torpaq,su,meşə hansı üsulla qiymətləndirilir? (Çəki: 1)

- ☐ rentə
☐ qraflar
☐ alternativ
☒ kadastr
☐ məsrəf
-

Sual: Təbii mühitin keyfiyyəti nədir? (Çəki: 1)

- ☐ təbii mühitin sağlamlığı
☐ təbii resursların zənginliyi
☐ mühitin təmizliyi
☐ ekoloji - iqtisadi səviyyə
☒ yaşayışın təmin edici səviyyəsi
-

Sual: Atmosferi çirkləndirən toz, azot oksidləri, kükürd oksidləri, karbon oksidi və s. neçə faiz təşkil edir? (Çəki: 1)

- ☐ 60%
☐ 55%
☐ 78%
☒ 98%
☐ 86%
-

Sual: Müəssisələrdə avadanlıqların soyudulması üçün işlədilən çoxlu su hansı çirklənməni yaradır? (Çəki: 1)

- ☐ texnoloji
☐ texniki
☒ termik
☐ təbii
☐ zəhərli
-

BÖLMƏ: 04 01

Ad	04 01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Çirklənmədən dəyən zərər bu üsulla hesablanır: (Çəki: 1)

- ☒ Birbaşa;
☐ Dolayı;

- ☐ Genetik;
 - ☐ Laboratoriya;
 - ☐ Təcrübə.
-

Sual: Təsərrüfata dəyən zərər necə hesablanır: (Çəki: 1)

- ☐ Sənayeyə dəyən zərər;
 - ☐ Kənd təsərrüfatına dəyən zərər;
 - ☐ Nəqliyyata dəyən zərər;
 - ☐ Sənaye və kənd təsərrüfatına dəyən zərərlərin cəmi;
 - ☒ Təsərrüfat sahələrinə dəyən zərərlərin cəmi.
-

Sual: Heyvandarlığa dəyən zərər asılı deyil: (Çəki: 1)

- ☐ Heyvandarlıq sahəsində məhsuldarlığın aşağı düşməsindən;
 - ☐ Bitkiçilik təsərrüfatlarının sayından;
 - ☐ Məhsulun satış qiymətindən;
 - ☒ Bitkiçiliyə dəyən zərərdən;
 - ☐ Heyvandarlıq məhsullarının həcmindən.
-

Sual: Torpağın dövriyyədən çıxmasından dəyən zərər asılı deyil: (Çəki: 1)

- ☒ Torpağın münbitliyindən;
 - ☐ Çirklənən torpağın sahəsindən;
 - ☐ Məhsuldarlığın aşağı düşməsindən;
 - ☐ Hər hektardan gələn gəlirdən;
 - ☐ Məhsulların satış qiymətindən.
-

Sual: Su hövzələrinin çirklənməsindən dəyən zərəre təsir edir: (Çəki: 1)

- ☐ Su sərfindən.
 - ☒ Çirkab suların həcmindən.
 - ☐ Yağıntıların miqdarından.
 - ☐ Yağıntıların tərkibindən.
 - ☐ Suyun kimyəvi tərkibindən.
-

Sual: Fəal çirklənmə zolaqlarının radiusu bərabərdir: (Çəki: 1)

- ☒ 50 rentgen
 - ☐ 10 rentgen
 - ☐ 2 rentgen
 - ☐ 8 rentgen
 - ☐ 20 rentgen
-

Sual: Birbaşa üsulla nə hesablanır? (Çəki: 1)

- ☒ çirklənmədən dəyən zərər
- ☐ iqtisadi qiymətləndirmə
- ☐ sosial problemlər
- ☐ vergi ödənişlər

☐ sosial ödənişlər

Sual: Təsərrüfat sahələrinə dəyən zərərin cəmi nə deməkdir? (Çəki: 1)

- ☐ Sənayeyə dəyən zərər kimi;
 - ☐ Kənd təsərrüfatına dəyən zərər kimi;
 - ☐ təsərrüfata dəyən zərər
 - ☐ Sənaye və kənd təsərrüfatına dəyən zərərlərin cəmi kimi;
 - ☒ Təsərrüfat sahələrinə dəyən zərərlərin cəmi kimi
-

Sual: Bitkiçiliyə dəyən zərər nədən asılıdır? (Çəki: 1)

- ☐ Heyvandarlıq sahəsində məhsuldarlığın aşağı düşməsindən;
 - ☐ Heyvandarlıq təsərrüfatlarının sayından;
 - ☐ Məhsulun satış qiymətindən;
 - ☒ məhsuldarlığın aşağı düşməsindən
 - ☐ Heyvandarlıq məhsullarının həcmindən
-

Sual: Torpağın münbitliyinin dövriyyədən çıxması nədən asılıdır? (Çəki: 1)

- ☒ dəyən zərərdən
 - ☐ Hər hektardan gələn gəlirdən;
 - ☐ Çirklənən torpağın sahəsindən;
 - ☐ Məhsuldarlığın aşağı düşməsindən;
 - ☐ Məhsulların satış qiymətindən
-

Sual: Su hövzələrinin çirklənməsindən çirkab suların həcmi nədən (Çəki: 1)

- ☐ Su sərfi.
 - ☒ su hövzələrinə dəyən zərərdən
 - ☐ Yağıntıların miqdarı.
 - ☐ Yağıntıların tərkibi
 - ☐ Suyun kimyəvi tərkibi.
-

Sual: Fəal çirklənmə zolaqları hansı ölçü ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ 50 h
 - ☐ 10 h
 - ☐ 2 h
 - ☐ 8 h
 - ☐ 20 h
-

Sual: Ekoloji qiymətləndirmənin şərtlərindən biridir: (Çəki: 1)

- ☐ işin yerinə yetirilmə vaxtı
 - ☐ layihənin növü və miqyası
 - ☒ layihə sonu qərarlar
 - ☐ qiymətləndirmənin vacibliyi
 - ☐ məlumatların toplanması
-

Sual: Ekoloji qiymətləndirmədə iştirak edən tərəflərdən biridir: (Çəki: 1)

- ☐ müəssisələr
- ☐ hüquqi şəxslər
- ☐ dünya təşkilatları
- ☐ həkimlər
- ☒ ictimaiyyət

Sual: Ekoloji qiymətləndirmədə ictimaiyyətin iştirakını vacib sayan hansı təşkilatdır? (Çəki: 1)

- ☐ YUNEP təşkilatı
- ☐ YUNESKO
- ☒ BMT – nin Avropa İqtisadi komissiyası
- ☐ Avropa İqtisadi Birliyi
- ☐ Ətraf mühit üzrə BMT təşkilatı

Sual: Ətraf mühitin bu komponentlərinə təsirin qiymətləndirilməsi prosesi aparılır: (Çəki: 1)

- ☐ Havanın
- ☒ ictimaiyyətin
- ☐ suyun
- ☐ torpağın
- ☐ əbədi və tarixi abidəlin

BÖLMƏ: 04 02

Ad	04 02
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Çirklənmədən dəyən zərər hesablanır: (Çəki: 1)

- ☐ Dolayı;
- ☒ Emprik;
- ☐ Tropik;
- ☐ İqlim;
- ☐ Təcrübi.

Sual: Çirklənmədən bitkiçiliyə dəyən zərərə təsir edir: (Çəki: 1)

- ☐ Torpağın münbitliyi;
- ☒ Çirkləndirici maddələrin həcmi;
- ☐ İqlim;
- ☐ Məhsulun maya dəyəri;

☐ Məhsulun həcmi.

Sual: Meşə təsərrüfatına dəyən zərər asılı deyil: (Çəki: 1)

- ☐ meşələrdə sanitar kəsmədən;
 - ☐ Meşələrdə ağacların xəstələnməsindən;
 - ☐ Ağacların məhsuldarlığının aşağı düşməsindən;
 - ☒ Meşələrin böyümə sürətindən;
 - ☐ Meşələrin çirklənmə sahəsindən.
-

Sual: Çirklənmədən bitkiçiliyə dəyən zərər asılıdır: (Çəki: 1)

- ☐ Məhsulun maya dəyərindən.
 - ☐ Əkin sahələrindən.
 - ☒ Çirklənmə sahəsindən.
 - ☐ Məhsulun daşınma xərcindən.
 - ☐ Torpağın münbitliyindən.
-

Sual: Heyvandarlığa dəyən zərər asılıdır: (Çəki: 1)

- ☒ Heyvanlarda məhsuldarlığın aşağı düşməsindən.
 - ☐ Otlaq sahələrindən.
 - ☐ Bitkilərin məhsuldarlığından.
 - ☐ Əkin sahələrindən.
 - ☐ Mexanizasiyadan.
-

Sual: Atmosferin çirklənməsindən dəyən zərər asılıdır? (Çəki: 1)

- ☐ Havanın kimyəvi tərkibindən.
 - ☐ Havanın təzyiqindən.
 - ☒ Havaya atılan zərərli maddələrin həcmindən.
 - ☐ Havanın tərkibində olan su buxarlarının həcmindən.
 - ☐ Havada olan tozun həmindən.
-

Sual: Empirik üsul nədir? (Çəki: 1)

- ☐ ətraf mühitin mühafizə tədbirləri
 - ☐ təbii resurs potensialıdır
 - ☒ çirklənmədən dəyən zərər hesablanır
 - ☐ ölçü vahididir
 - ☐ iqtisadi göstəricidir
-

Sual: Çirkləndirici maddələrin həcmi nəyə təsir edir? (Çəki: 1)

- ☐ Məhsulun maya dəyəri;
 - ☐ Torpağın münbitliyi;
 - ☒ Çirklənmədən bitkiçiliyə dəyən zərərə
 - ☐ İqlim
 - ☐ Məhsulun həcmi
-

Sual: Meşələrin böyümə sürəti ilə müşə təsərrüfatına dəyən zərər arasında hansı asılılıq var? (Çəki: 1)

- ☐ meşələrdə sanitar kəsmədən;
 - ☐ Meşələrdə ağacların xəstələnməsindən;
 - ☐ Ağacların məhsuldarlığının aşağı düşməsindən;
 - ☒ asılı olmadığından
 - ☐ Meşələrin çirklənmə sahəsindən
-

Sual: Çirklənmə ilə bitkiçilik arasında asılılıq nədən ibarətdir? (Çəki: 1)

- ☐ Məhsulun maya dəyərindən
 - ☐ Əkin sahələrindən.
 - ☒ bitkiçiliyə dəyən zərərdən
 - ☐ Məhsulun daşınma xərcindən
 - ☐ Torpağın münbitliyindən.
-

Sual: Hansı variantda heyvandarlıq məhsulu aşağı düşür? (Çəki: 1)

- ☒ zərər dəyəndə
 - ☐ Otlaq sahələrindən
 - ☐ Bitkilərin məhsuldarlığından.
 - ☐ Əkin sahələrindən.
 - ☐ Mexanizasiyadan.
-

Sual: Havaya atılan zərərli maddələrin həcmi nədən asılıdır? (Çəki: 1)

- ☐ Havanın kimyəvi tərkibindən.
 - ☐ Havanın təzyiqindən.
 - ☒ çirklənməyə dəyən zərərdən
 - ☐ Havanın tərkibində olan su buxarlarının həcmindən.
 - ☐ Havada olan tozun həmindən.
-

Sual: Ekoloji qiymətləndirmə hansı fəaliyyət növü üçün aparılır? (Çəki: 1)

- ☐ bəzi
 - ☐ vaciblər
 - ☒ bütün
 - ☐ fəlakətlər
 - ☐ aparılmır
-

Sual: Ekoloji qiymətləndirmənin effekti olması üçün vacibdir: (Çəki: 1)

- ☐ tədqiqatların aparılması
 - ☐ əhəlinin rəyi
 - ☐ müəssisə rəhbərliyini rəyi
 - ☒ alternativ variantın olması
 - ☐ dövlətin qanunları
-

Sual: Təbii resurslardan ekoloji –iqtisadi qiymətləndirilməsi nə üçün aparılır? (Çəki: 1)

- ☐ vəziyyətin proqnozlaşdırılması
- ☐ vəziyyətin aktuallığı
- ☐ fəaliyyətin maliyyələşməsi
- ☒ iqtisadi maraqlar
- ☐ qiymətləndirmə aparılmır

Sual: Təbii ehtiyat və şəraitin iqtisadi qiymətləndirilməsinə aiddir: (Çəki: 1)

- ☐ aktual qiymətləndirmə
- ☐ dəyər qiymətləri
- ☐ ehtiyat qiymətləri
- ☐ ödəniş qiymətləndirməsi
- ☒ subyektiv qiymətləndirmə

BÖLMƏ: 05 01

Ad	05 01
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Çıxılmağa görə ödənişlərin həcmi asılıdır: (Çəki: 1)

- ☐ Təbii mühafizə xərclərindən.
- ☒ Zərərli maddələrin nisbi təhlükə əmsalından.
- ☐ Mühitin ekoloji vəziyyətindən.
- ☐ Tullantıların izin həddindən.
- ☐ Konsentrasiyanın izn həddindən.

Sual: Təbii resurslardan istifadəyə görə ödənişə aid deyil: (Çəki: 1)

- ☐ Yer in təkindən istifadəyə görə.
- ☐ Meşə gəlirləri.
- ☐ Torpaqdan istifadəyə görə vergi.
- ☐ Sudan istifadəyə görə ödəniş.
- ☒ Tullantıların həcminə görə ödəniş.

Sual: Torpağın çıxılmağına görə ödənişin həcmi asılı deyil: (Çəki: 1)

- ☐ Tullantıların həcmi.
- ☐ Tullantıların tərkibi
- ☐ Tullantıların nisbi təhlükə əmsalları
- ☒ Müəssisələrin büdcəsi.
- ☐ Regionların ekoloji vəziyyəti.

Sual: Torpağın çirklənməsinə görə ödənişin həcmi asılıdır: (Çəki: 1)

- ☐ Təbiəti mühafizə xərclərindən.
 - ☒ Tullantıların izn həddindən.
 - ☐ Konsentrasiyanın izn həddindən.
 - ☐ İstismarın izn həddindən.
 - ☐ Mühitin ekoloji vəziyyətindən.
-

Sual: Təbii resurslardan istifadəyə görə ödənişlərin növlərindən deyil: (Çəki: 1)

- ☐ Yerin təkindən istifadəyə görə ödəniş.
 - ☐ Mineral-xammal bazasının bərpasına görə ödənişlər.
 - ☐ Meşə gəlirləri.
 - ☐ Sənaye müəssisələri tərəfindən sudan istifadəyə görə ödəniş.
 - ☒ Atmosferin çirklənməsinə görə ödənişlər.
-

Sual: Təbii ehtiyatlardan istifadəyə görə ödənişlərin üsullarından deyil: (Çəki: 1)

- ☐ Məsrəf.
 - ☐ Renta.
 - ☐ Təkrar istehsal və ya bərpa.
 - ☒ Kəşfiyyat.
 - ☐ Doğru cavab yoxdur.
-

Sual: Sudan istifadəyə görə ödəniş formalarından deyil: (Çəki: 1)

- ☐ Su vergisi.
 - ☐ Sudan istifadəyə görə lisenziya haqqları.
 - ☐ Su obyektlərin mühafizəsi və bərpasına görə ödəniş.
 - ☒ Sudan istifadə həcminə görə vergilər.
 - ☐ Doğru cavab yoxdur.
-

Sual: Zərərli maddələrin nisbi təhlükə əmsalı nədən asılıdır? (Çəki: 1)

- ☐ Təbii mühafizə xərclərindən.
 - ☒ çirklənməyə görə ödənişlərin həcmindən
 - ☐ Mühitin ekoloji vəziyyətindən.
 - ☐ Tullantıların izn həddindən
 - ☐ Konsentrasiyanın izn həddindən
-

Sual: Tullantıların həcminə görə ödənişə aid deyil: (Çəki: 1)

- ☐ Yerin təkindən istifadəyə görə.
 - ☐ Meşə gəlirləri.
 - ☐ Torpaqdan istifadəyə görə vergi.
 - ☐ Sudan istifadəyə görə ödəniş.
 - ☒ Tullantıların həcminə görə ödəniş.
-

Sual: Müəssisələrin büdcəsi ilə torpağın çirklənməsi arasında asılı qeyri müəyyəndir: (Çəki: 1)

- ☐ Tullantıların həcmindən.
 - ☐ Tullantıların tərkibindən
 - ☐ Tullantıların nisbi təhlükə əmsallarından
 - ☒ ödənişin həcmi
 - ☐ Regionların ekoloji vəziyyətindən.
-

Sual: Mühitin ekoloji vəziyyətindən asılıdır: (Çəki: 1)

- ☐ Təbiəti mühafizə xərclərindən.
 - ☐ Tullantıların izn həddindən.
 - ☐ Konsentrasiyanın izn həddindən
 - ☐ İstismarın izn həddindən
 - ☒ torpağın çirklənməsinə görə ödənişin həcmi
-

Sual: Atmosferin çirklənməsinə görə ödənişlər təbii resurslardan istifadəyə görə ödənişə aid edilir? (Çəki: 1)

- ☐ Yerin təkindən istifadəyə görə ödəniş.
 - ☐ Mineral-xammal bazasının bərpasına görə ödənişlər.
 - ☐ Meşə gəlirləri.
 - ☐ Sənaye müəssisələri tərəfindən sudan istifadəyə görə ödəniş
 - ☒ aid edilmir
-

Sual: Aşağıdakılardan təbii ehtiyatlardan istifadəyə görə ödənişlərin üsullarına aid olmayan hansıdır? (Çəki: 1)

- ☐ Məsrəf.
 - ☐ Renta
 - ☐ Təkrar istehsal və ya bərpa.
 - ☒ axtarışlar
 - ☐ Doğru cavab yoxdur.
-

Sual: Sudan istifadə həcminə görə vergilər ondan istifadəyə görə ödəniş formalarının uyğunluğu: (Çəki: 1)

- ☐ Su vergisi
 - ☐ Sudan istifadəyə görə lisenziya haqqları.
 - ☐ Su obyektlərin mühafizəsi və bərpasına görə ödəniş.
 - ☒ istifadəyə görə ödəniş formalarından deyil
 - ☐ Doğru cavab yoxdur.
-

Sual: Çirklənməyə görə ödənişlərin hesablanması metodikasına aid deyil: (Çəki: 1)

- ☒ istifadə miqyasına görə
 - ☐ tədbirlərin stimullaşdırılması
 - ☐ ödənişin inqrediyentə görə təyini
 - ☐ vahid metodun tətbiqi
 - ☐ regional xüsusiyyətlərə görə
-

Sual: Ətraf mühitin çirklənməsinə görə ödənişlərin perspektivlərinə aiddir: (Çəki: 1)

- ☐ tullanılan izn həddi
- ☐ ödənişin indeksasiyası
- ☐ köçürülmə ödənişləri
- ☒ hərbi əməliyyatlar
- ☐ bazar mexanizmlərinin tətbiqi

Sual: Təbii resurslardan istifadəyə görə ödənişin növünə daxildir: (Çəki: 1)

- ☐ ağacın emalı
- ☒ meşə gəlirləri
- ☐ bitkilərin müxtəlifliyi
- ☐ iqlim göstəriciləri
- ☐ potensial ehtiyatlar

Sual: Bərk tullantıların təsnifatına aiddir: (Çəki: 1)

- ☐ təhlükəli
- ☐ təhlükəsiz
- ☒ toksiki, qeyri – toksiki
- ☐ limitdən artıq
- ☐ limitə uyğun

BÖLMƏ: 05 02

Ad	05 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Çirklənməyə görə ödənişlərin həcminə təsir göstərir: (Çəki: 1)

- ☐ Tullantıların izn həddi.
- ☐ Konsentrasiyanın izn həddi.
- ☒ Tullantıların həcmi.
- ☐ Fəal çirklənmə zolaqları.
- ☐ Təbii mühafizə xərcləri.

Sual: Atmosferin çirklənməsinə görə ödənişin həcmi asılı deyil: (Çəki: 1)

- ☒ Müəssisənin ekoloji xərcindən.
- ☐ Tullantıların həcmindən.
- ☐ Tullantıların tərkibindən.
- ☐ İnqredientlərin nisbi təhlükə əmsalından.
- ☐ Radionların ekoloji vəziyyətindən.

Sual: Tullantıların yerləşməsinə görə ödənişlərin həcmi asılı deyil: (Çəki: 1)

- ☐ Tullantıların həcmindən.
 - ☐ Tullantıların tərkibindən
 - ☐ Tullantıların təhlükə əmsalından.
 - ☒ Müəssisələrin texnoloji durumundan
 - ☐ regionların ekoloji vəziyyətindən.
-

Sual: Tullantıların yerləşməsinə görə ödənişlərin həcmi asılıdır: (Çəki: 1)

- ☐ Təbiəti mühafizə xərcləri
 - ☐ Tullantıların izn həddi
 - ☐ Konsentrasiyanın izn həddi
 - ☒ Mühitin ekoloji vəziyyəti
 - ☐ İstismarın izn həddi.
-

Sual: Təbiətdən istifadənin ödənişliliyinin məqsədi: (Çəki: 1)

- ☒ Təbii resurslardan səmərəli istifadə etmək.
 - ☐ Təbiətdən istiadəni tənzimləmək.
 - ☐ Təbiətdən istifadə tədbirlərinin proqnozlaşdırmaq.
 - ☐ Təbiətdən istifadəni stimullaşdırmaq.
 - ☐ Doğru cavab yoxdur.
-

Sual: Yer in təkindən istifadəyə görə ödəniş növlərinə aid deyil: (Çəki: 1)

- ☐ Konkursda iştiraka görə və lisenziya verilməsinə aiddir
 - ☒ Yer in təkindən istifadəyə görə subsidiyalara aiddir.
 - ☐ Yer in təkindən istifadəyə görə ödənişlərə aiddir.
 - ☐ Mineral-xammal bazasının bərpasına görə köçürmələrə aiddir.
 - ☐ Aksizlərə aid deyil.
-

Sual: Çirklənməyə görə ödənişlərin hesablanma metodikası prinsiplərindən deyil: (Çəki: 1)

- ☒ Stasionar mənbələrdən ətraf mühitin sirlənməsinə görə normaların tətbiqi
 - ☐ təbiəti mühafizə tədbirlərinin stimullaşdırılması.
 - ☐ hər indiqridentə görə ödənişin tətbiq olunması.
 - ☐ Regional xüsusiyyətlərin nəzərə alınması (ekoloji vəziyyətdən asılı olaraq).
 - ☐ Ödənişlərin tutulmasının sadəliyi və asanlığı.
-

Sual: Tullantıların həcmi nəyə təsir göstərir? (Çəki: 1)

- ☐ Tullantıların izn həddi.
 - ☐ Konsentrasiyanın izn həddi.
 - ☒ ödənişin həcminə
 - ☐ Fəal çirklənmə zolaqları.
 - ☐ Təbii mühafizə xərcləri
-

Sual: Tullantıların həcminə görə ödəniş. (Çəki: 1)

- ☒ atmosferin çirklənməyə görə ödənişinin həcmindən
 - ☐ Tullantıların həcmindən.
 - ☐ Tullantıların tərkibindən.
 - ☐ İngredientlərin nisbi təhlükə əmsalından.
 - ☐ Radionların ekoloji vəziyyətindən.
-

Sual: Müəssisələrin texnoloji durumu nədən asılı deyil: (Çəki: 1)

- ☐ Tullantıların həcmindən.
 - ☐ Tullantıların tərkibindən
 - ☐ Tullantıların təhlükə əmsalından
 - ☒ tullantıların yerləşməsinə görə ödənişlərin həcmindən
 - ☐ regionların ekoloji vəziyyətindən
-

Sual: Mühitin ekoloji vəziyyətindən asılıdır: (Çəki: 1)

- ☐ Mühitin ekoloji vəziyyətindən asılıdır:
 - ☐ Tullantıların izn həddindən
 - ☐ Konsentrasinin izn həddindən
 - ☒ tullantıların yerləşməsinə görə ödənişin həcmi
 - ☐ İstismarın izn həddindən.
-

Sual: Təbii resurslardan səmərəli istifadənin əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ təbiətdən istifadənin ödənişliliyini müəyyənləşdirmək
 - ☐ Təbiətdən istifadəni tənzimləmək
 - ☐ Təbiətdən istifadə tədbirlərinin proqnozlaşdırmaq
 - ☐ Təbiətdən istifadəni stimullaşdırmaq.
 - ☐ Doğru cavab yoxdur.
-

Sual: Yer in təkindən istifadəyə görə ödənişlər ödəniş növünə aiddir? (Çəki: 1)

- ☐ Konkursda iştiraka görə və lisenziya verilməsinə görə haqq.
 - ☒ ödəniş növünə aid deyil
 - ☐ Yer in təkindən istifadəyə görə ödənişlər.
 - ☐ Mineral-xammal bazasının bərpasına görə köçürmə
 - ☐ Aksizlər.
-

Sual: Stasionar mənbələrdən ətraf mühitin çirklənməsinə görə normaların tətbiqi ödənişlərin hesablanma metodikası prinsipinə aiddir: (Çəki: 1)

- ☐ əsasən aiddir
 - ☐ uyğunluğu yoxdur
 - ☒ aid deyil
 - ☐ prinsipin məqsədidir
 - ☐ qanunauyğunluqdur
-

Sual: Təbiətdən istifadəyə və çirklənməyə görə ödənişlərə aiddir: (Çəki: 1)

- ☐ təbii resurs potensialı

- ☐ ərazinin müxtəlifliyi
- ☐ torpaqların ehtiyatı
- ☒ ətraf mühitin çirklənməsi
- ☐ su resurslarının ehtiyatı

BÖLMƏ: 06 01

Ad	06 01
Suallardan	69
Maksimal faiz	69
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ətraf mühitin monitorinqi nədir? (Çəki: 1)

- ☒ uzun müddətli müşahidə sistemi olub, ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması.
- ☐ ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.
- ☐ ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir
- ☐ onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır.
- ☐ demoqrafik proseslərə nəzarət sistemidir.

Sual: Aşağıdakı cavablardan hansı düzgün deyil? (Çəki: 1)

- ☐ .antropogen təsir mənbələrinə nəzarət.
- ☐ antropogen təsirin qiymətləndirilməsi.
- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
- ☐ sənayenin inkişafına nəzarət.
- ☒ təbii mühitin fiziki halının qiymətləndirilməsi.

Sual: Ekoloji monitorinqin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☐ antropogen təsirin qiymətləndirilməsi.
- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
- ☒ sənayenin inkişafına nəzarət.
- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi.

Sual: Monitorinqin obyekti dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur? (Çəki: 1)

- ☒ atmosfer, yer üstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera.
- ☐ ümumi nəzarət
- ☐ monitorinq qiymətləndirilməsi
- ☐ baza monitorinqi
- ☐ lokal monitorinq.

Sual: Monitorinq sistemi siniflərinə ayrılır: (Çəki: 1)

- ☐ təsir amili.
 - ☐ çirkləndirici mənbə.
 - ☒ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.
 - ☐ miqyas
 - ☐ aparıldığı yer.
-

Sual: Monitoringin təsir amili dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ müxtəlif çirkləndirici maddələr.
 - ☐ kimyəvi çirkləndirici maddələr.
 - ☐ təbii təsir amilləri.
 - ☒ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri.
 - ☐ fiziki təsir amilləri.
-

Sual: Baza monitoring sistemi nədir? (Çəki: 1)

- ☒ regional antropogen təsirlər nəzərə alınmaqla təbiətdə baş verən hallara nəzarət etmək.
 - ☐ bitki aləmində baş verən hallara nəzarət etmək.
 - ☐ faunada baş verən hallara nəzarət etmək.
 - ☐ hidrosferdə baş verən proseslərə nəzarət etmək.
 - ☐ litosferdə baş verən proseslərə nəzarət etmək.
-

Sual: Milli monitoring sistemi dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ beynəlxalq miqyasda aparılan monitoring.
 - ☐ bir neçə ölkədə aparılan monitoring.
 - ☒ ölkə miqyasında aparılan monitoring.
 - ☐ materikdə aparılan monitoring.
 - ☐ şəhərdaxilində aparılan monitoring.
-

Sual: Aşağıdakı cavablardan hansı doğrudur? (Çəki: 1)

- ☒ lokal monitoring sistemi konkret antropogen mənbəyin təsiri ilə məşğul olur.
 - ☐ bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.
 - ☐ kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
 - ☐ təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.
 - ☐ cavabların hamısı doğrudur.
-

Sual: Fiziki monitoring dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
 - ☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
 - ☐ litosferdə gedən proseslərə nəzarət.
 - ☒ ətraf mühitə təsir edən fiziki proseslərə nəzarət.
 - ☐ insan orqanizmində gedən proseslərə nəzarət.
-

Sual: Aşağıdakı cavablardan hansı düzgündür? (Çəki: 1)

- ☐ bioloji monitoring biosferdə aparılan monitoringdir.

- ☐ bioloji monitoring bitki aləmində aparılan monitoringdir.
 - ☐ bioloji monitoring dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitoringdir.
 - ☐ bioloji monitoring heyvanlar aləmində aparılan monitoringdir.
 - ☒ bioloji monitoring bioindikatorlar vasitəsilə aparılan monitoringdir.
-

Sual: Ekobiokimyəvi monitoring dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ ətraf mühitin bioloji vəziyyətinə nəzarət.
 - ☐ ətraf mühitin fiziki vəziyyətinə nəzarət.
 - ☐ ətraf mühitin kimyəvi vəziyyətinə nəzarət.
 - ☒ ətraf mühitin kimyəvi və bioloji vəziyyətinə nəzarət.
 - ☐ ətraf mühitin fiziki və kimyəvi vəziyyətinə nəzarət.
-

Sual: Ekoloji ekspertiza dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- ☐ iqtisadi xarakterli tədbirlər sistemidir.
 - ☐ siyasi və iqtisadi xarakterli tədbirlər sistemidir.
 - ☐ hüquqi və mənəvi xarakterli tədbirlər sistemidir.
 - ☒ siyasi və hüquqi xarakterli tədbirlər sistemidir.
 - ☐ iqtisadi və hüquqi xarakterli tədbirlər sistemidir.
-

Sual: Ətraf mühitin ekspertizası hansı hallarda keçirilməlidir? (Çəki: 1)

- ☐ iqtisadiyyatda böhran baş verdikdə.
 - ☐ iqtisadiyyatda böhran baş vermədikdə.
 - ☐ milli valyuta dəyərini itirdikdə.
 - ☒ təsərrüfat, layihə və planları reallaşdırmaqdan əvvəl.
 - ☐ ekoloji fəlakət baş verdikdə.
-

Sual: Ekoloji ekspertizanın əsas prinsipləri hansılardır? (Çəki: 1)

- ☒ imperativ, təhlükəsizlik, aşkarlıq, müstəqillik, komplekslik
 - ☐ müstəqillik, aşkarlıq, enerjiyə qənaət, riskin azaldılması.
 - ☐ imperativ, təhlükəsizlik, aşkarlıq, enerjiyə qənaət.
 - ☐ peşəkarlıq, müstəqillik, aşkarlıq, imperativ.
 - ☐ enerjiyə qənaət, müstəqillik, imperativ, aşkarlıq.
-

Sual: Auditor xidmət haqqında «Azərbaycan Respublikası qanunu nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1994-cü il iyunun 10-da.
 - ☐ 1996-cı il sentyabrın 5- də.
 - ☒ 1995-ci il iyunun 20-də.
 - ☐ 1997-ci il fevralın 28-də.
 - ☐ 1995-ci il mayın 4-də.
-

Sual: Ekoloji audit ilk dəfə hansı ölkədə tətbiq olunmağa başlamışdır? (Çəki: 1)

- ☐ Rusiya

- ☐ Yaponiya
 - ☒ ABŞ
 - ☐ Fransa
 - ☐ Almaniya
-

Sual: Aşağıdakılardan hansı düzgün cavabdır? (Çəki: 1)

- ☐ ekoloji auditor ekoloji sahibkarlıqla məşğul olan fiziki şəxsdir.
 - ☐ ekoloji auditor ekoloji monitoring həyata keçirən hüquqi şəxsdir.
 - ☒ ekoloji auditor mövcud qanunvericiliyə əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxsdir.
 - ☐ ekoloji auditor ekoloji bazarı tənzimləyən şəxsdir.
 - ☐ ekoloji auditor ekoloji prosesi idarə edən şəxsdir.
-

Sual: Ekoloji audit neçə mərhələdə aparılır? (Çəki: 1)

- ☐ 4
 - ☐ 6
 - ☐ 3
 - ☒ 5
 - ☐ 2
-

Sual: Ekoloji auditorun vəzifələrinə daxil deyil? (Çəki: 1)

- ☐ müəssisədə vəziyyətin təhlili.
 - ☐ dəyən zərərin aradan qaldırılması üzrə təkliflərin hazırlanması.
 - ☒ nəzarət obyektini üçün informasiya modelinin seçilməsi.
 - ☐ ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələrin verilməsi.
 - ☐ audit keçirən müəssisə və regionda istifadə olunan təhlükəli predmetlərdən istifadənin azaldılması.
-

Sual: Ekoloji audit hansı sahələrdə aparılır? (Çəki: 1)

- ☐ dövlət idarələri.
 - ☐ transmilli korporasiyalar
 - ☐ regionlar
 - ☐ bələdiyyələr
 - ☒ sosial müdafiə təşkilatları.
-

Sual: Auditin qanunvericilik vətəni hansı ölkə hesab olunur? (Çəki: 1)

- ☐ Fransa.
 - ☐ İspaniya
 - ☒ Böyük Britaniya
 - ☐ Yaponiya
 - ☐ Portuqaliya
-

Sual: Azərbaycanda, «Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı» neçənci ildən həyata keçirilir? (Çəki: 1)

- ☐ 1999-cu ildən
 - ☐ 1996-cı ildən
 - ☒ 1998-ci ildən
 - ☐ 1997-ci ildən
 - ☐ 1995-ci ildən
-

Sual: Proqram–məqsəd üsulunun mahiyyəti nədir? (Çəki: 1)

- ☐ dünyanın ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
 - ☐ hər hansı materikin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
 - ☐ iri şəhərlərin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
 - ☒ regionun ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
 - ☐ hər şansı bir ölkənin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
-

Sual: Ekoloji-iqtisadi inkişafın proqnozlaşdırılmasında ən səmərəli üsul hansıdır? (Çəki: 1)

- ☒ qraflar nəzəriyyəsi.
 - ☐ proqram-məqsəd
 - ☐ ekspert qiymətləndirilməsi.
 - ☐ anket sorğuları.
 - ☐ genetik və normativ üsulların sintezi.
-

Sual: Aşağıdakı cavablardan hansı ekoloji pasportda öz əksini tapmamışdır? (Çəki: 1)

- ☐ müəssisə haqqında ümumi məlumat və istifadə olunan texnologiya.
 - ☒ ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələr.
 - ☐ istifadə olunan ehtiyatın kəmiyyət, keyfiyyət göstəriciləri.
 - ☐ əsas məhsullar istehsalının texnoloji sxemi, havaya atılan tullantıların təmizlənmə sxemləri.
 - ☐ çirkab sularının təmizlənmə mexanizmi, tullantıların keyfiyyət və kəmiyyət göstəriciləri.
-

Sual: Genetik üsul digər üsullardan nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ hadisələri bu gündən keçmişə qədər nəzərdə tutur.
 - ☒ hadisələri bu gündən gələcəyə qədər nəzərdə tutur.
 - ☐ külli miqdarda maliyyə vəsaitini nəzərdə tutur.
 - ☐ demoqrafik siyasəti nəzərdə tutur.
 - ☐ köhnə texnologiyaların tətbiqini nəzərdə tutur.
-

Sual: Təbiətdən istifadə problemlərinin həlli hansı halda səmərəli ola bilər? (Çəki: 1)

- ☐ təbii ehtiyatlardan istifadə etmədikdə.
 - ☐ yeni texnologiyalar tətbiq etdikdə.
 - ☐ maliyyə vəsaitinin həcmi artırıldıqda.
 - ☒ regional yanaşma tətbiqi dedikdə.
 - ☐ qlobal ekoloji problemləri həll etdikdə.
-

Sual: Aşağıdakılardan hansı təbiətdən istifadəyə görə kompleks icazəyə aid deyil? (Çəki: 1)

- ☐ təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
 - ☐ istifadəyə verilmiş təbii ehtiyatların saxlanması və mühafizəsinin təşkili
 - ☒ təhlükəsiz xidmət və məhsullar.
 - ☐ ətraf mühitin çirklənməsinə görə ödənişin miqdarı.
 - ☐ cərimə sanksiyalarının tətbiqi qaydaları və şərtləri.
-

Sual: Ekoloji pasport hansı müddətdə etibarlıdır? (Çəki: 1)

- ☐ 2 il müddətinə.
 - ☒ 1 il müddətinə
 - ☐ 3 il müddətinə
 - ☐ 5 il müddətinə
 - ☐ 6 ay müddətinə
-

Sual: Uzun müddətli müşahidə sistemi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması nədir? (Çəki: 1)

- ☒ ətraf mühitin monitorinqidir
 - ☐ ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.
 - ☐ ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir
 - ☐ onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır
 - ☐ demoqrafik proseslərə nəzarət sistemidir
-

Sual: Təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş dəyişikliklərə nəzarət nə adlanır? (Çəki: 1)

- ☒ biosferin kompleks monitorinqi
 - ☐ global monitorinqidir
 - ☐ qısa müddətli monitorinqidir.
 - ☐ biosferin kompleks monitorinqidir.
 - ☐ fiziki monitorinqidir.
-

Sual: Aşağıdakı cavablardan hansı düzgün deyil? (Çəki: 1)

- ☐ antropogen təsir mənbələrinə nəzarət.
 - ☐ antropogen təsirin qiymətləndirilməsi
 - ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
 - ☒ nəqliyyatın inkişafına nəzarət
 - ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi.
-

Sual: Atmosfer, yerüstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera nəyə aid edilir? (Çəki: 1)

- ☒ monitorinqin obyektinə
- ☐ yerüstü sular, okeanlar
- ☐ okeanlar və dənizlər.
- ☐ atmosfer, kriosfera

☐ atmosfer, yeraltı sular.

Sual: Təsir amilinə, çirkləndirici mənbələrə, miqyasına görə fərqlənmələr nə adlanır? (Çəki: 1)

- ☐ təsir amilinə görə.
 - ☐ təmizləyici mənbələrinə görə.
 - ☒ çirkləndirici mənbələrə görə.
 - ☐ miqyasına görə
 - ☐ aparıldığı yerə görə
-

Sual: Müxtəlif kimyəvi çirkləndiricilər, təbii və fiziki təsirlər nə adlanır? (Çəki: 1)

- ☐ müxtəlif çirkləndirici maddələr
 - ☐ kimyəvi çirkləndirici maddələr.
 - ☐ təbii təsir amilləri.
 - ☒ monitorinqin təsir amili
 - ☐ fiziki təsir amilləri
-

Sual: Bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitorinqi nədir? (Çəki: 1)

- ☐ yerini dəyişməyən mənbəyin monitorinqi.
 - ☒ çirkləndirici mənbələrin monitorinqi
 - ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.
 - ☐ müəyyən bir sahənin
 - ☐ bir nöqtədə yerləşən mənbənin
-

Sual: Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitorinq növü məşğuldur? (Çəki: 1)

- ☒ Baza monitorinq sistemi
 - ☐ lokal monitorinq sistemi
 - ☐ lokal monitorinq sistemi
 - ☐ milli monitorinq sistemi
 - ☐ dünyəvi monitorinq sistemi
-

Sual: Ölkə miqyasında aparılan monitorinq hansı monitorinqdir? (Çəki: 1)

- ☐ beynəlxalq miqyasda aparılan monitorinq.
 - ☐ bir neçə ölkədə aparılan monitorinq.
 - ☒ milli monitorinq
 - ☐ materikdə aparılan monitorinq.
 - ☐ şəhərdaxilində aparılan monitorinq
-

Sual: Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitorinq hansıdır? (Çəki: 1)

- ☒ lokal monitorinq sistemi
- ☐ bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.

- ☐ kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
 - ☐ təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.
 - ☐ cavabların hamısı doğrudur
-

Sual: Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir: (Çəki: 1)

- ☐ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
 - ☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
 - ☐ litosferdə gedən proseslərə nəzarət.
 - ☒ fiziki monitoring
 - ☐ insan orqanizmində gedən proseslərə nəzarət
-

Sual: Bioloji monitoring nələr vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☐ bioloji monitoring biosferdə aparılan monitoringdir.
 - ☐ bioloji monitoring bitki aləmində aparılan monitoringdir
 - ☐ bioloji monitoring dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitoringdir.
 - ☐ bioloji monitoring heyvanlar aləmində aparılan monitoringdir.
 - ☒ bioindikatorlar vasitəsilə aparılan monitoringdir
-

Sual: Ətraf mühitin kimyəvi və bioloji vəziyyətinə nəzarət nə adlanır? (Çəki: 1)

- ☐ ətraf mühitin bioloji vəziyyətinə nəzarət.
 - ☐ ətraf mühitin fiziki vəziyyətinə nəzarət.
 - ☐ ətraf mühitin kimyəvi vəziyyətinə nəzarət.
 - ☒ ekokimyəvi vəziyyətə nəzarət
 - ☐ ətraf mühitin fiziki və kimyəvi vəziyyətinə nəzarət
-

Sual: İqtisadi xarakterli tədbirlər sistemi nədir? (Çəki: 1)

- ☒ ekoloji ekspertiza
 - ☐ siyasi və iqtisadi xarakterli tədbirlər sistemidir.
 - ☐ hüquqi və mənəvi xarakterli tədbirlər sistemidir.
 - ☐ siyasi və hüquqi xarakterli tədbirlər sistemidir.
 - ☐ iqtisadi və hüquqi xarakterli tədbirlər sistemidir.
-

Sual: Təsərrüfat, layihə və planları reallaşmaqdan əvvəl hansı hallarda keçirilməlidir? (Çəki: 1)

- ☐ iqtisadiyyatda böhran baş verdikdə.
 - ☐ ölkədə iqtisadi islahatlar aparıldıqda.
 - ☐ milli valyuta dəyərini itirdikdə.
 - ☒ ətraf mühitin ekspertizasında
 - ☐ ekoloji fəlakət baş verdikdə.
-

Sual: İmperativ, təhlükəsizlik, aşkarlıq, müstəqillik, komplekslilik ekspertizanın hansı funksiyasına aiddir? (Çəki: 1)

- ☒ ekoloji ekspertizanın əsas prinsipinə

- ☐ müstəqillik, aşkarlıq, enerjiyə qənaət, riskin azaldılması
 - ☐ imperativ, təhlükəsizlik, aşkarlıq, enerjiyə qənaət.
 - ☐ peşəkarlıq, müstəqillik, aşkarlıq, imperativ.
 - ☐ enerjiyə qənaət, müstəqillik, imperativ, aşkarlıq.
-

Sual: Auditor xidməti haqqında qanun Azərbaycan Respublikasında nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1994-cü il iyunun 10-da.
 - ☐ 1996-cı il sentyabrın 5- də.
 - ☒ 1995-ci ilin iyunun 20-də
 - ☐ 1997-ci il fevralın 28-də.
 - ☐ 1995-ci il mayın 4-də
-

Sual: İlk dəfə auditi tətbiq edən dövlətlər sırasındadır: (Çəki: 1)

- ☐ Rusiya
 - ☐ Yaponiya
 - ☐ Fransa
 - ☒ ABŞ
 - ☐ Almaniya
-

Sual: Auditorların vəzifəsinə daxil olmayan hansıdır? (Çəki: 1)

- ☒ müəssisələrə maliyyə yardımı göstərmək
 - ☐ mühasibat uçotunun təşkilinə kömək göstərilməsi
 - ☐ verginin hesablanmasına kömək
 - ☐ sifarişçiyə informasiya xidməti
 - ☐ ekspert qiymətləndirilmələri
-

Sual: Nəzarət obyekti üçün informasiya modelinin seçilməsi ekoloji auditin hansı fəaliyyətinə aiddir? (Çəki: 1)

- ☐ müəssisədə vəziyyətin təhlili
 - ☐ dəyən zərərin aradan qaldırılması üzrə təkliflərin hazırlanması
 - ☒ ekoloji auditorun vəzifəsinə uyğun deyil
 - ☐ ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələrin verilməsi.
 - ☐ audit keçirən müəssisə və regionda istifadə olunan təhlükəli predmetlərdən istifadənin azaldılması.
-

Sual: Sosial müdafiə təşkilatlarının ekoloji auditdə iştirak etmələrinə yardım göstərən təşkilatlar hansıdır? (Çəki: 1)

- ☐ dövlət idarələri.
 - ☐ transmilli korporasiyalar
 - ☐ regionlar
 - ☐ bələdiyyələr
 - ☒ ekoloji audit aparılmır
-

Sual: Ekoloji ekspertizanın mexanizmi neçə elementlə səciyyələnir ? (Çəki: 1)

- ☐ 5
 - ☐ 2
 - ☒ 3
 - ☐ 10
 - ☐ 6
-

Sual: Regionun ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanmaq nədir? (Çəki: 1)

- ☐ dünyanın ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
 - ☐ hər hansı materikin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
 - ☐ iri şəhərlərin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
 - ☒ proqram-məqsəd üsulunun mahiyyətidir
 - ☐ hər şansı bir ölkənin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır
-

Sual: Qraflar nəzəriyyəsi nəyə əsaslanır? (Çəki: 1)

- ☐ genetik və normativ üsulların sintezi.
 - ☒ ekoloji-iqtisadi inkişafın proqnozlaşdırılmasına
 - ☐ proqram-məqsəd
 - ☐ ekspert qiymətləndirilməsi.
 - ☐ anket sorğuları
-

Sual: Ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələr hansı sənədə aiddir? (Çəki: 1)

- ☐ müəssisə haqqında ümumi məlumat və istifadə olunan texnologiya
 - ☐ ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələr.
 - ☐ istifadə olunan ehtiyatın kəmiyyət, keyfiyyət göstəriciləri
 - ☒ ekoloji pasporta
 - ☐ çirkab sularının təmizlənmə mexanizmi, tullantıların keyfiyyət və kəmiyyət göstəriciləri.
-

Sual: Hadisələri bu gündən gələcəyə qədər nəzərdə tutan üsul hansıdır? (Çəki: 1)

- ☐ hadisələri bu gündən keçmişə qədər nəzərdə tutur.
 - ☒ genetik üsul
 - ☐ külli miqdarda maliyyə vəsaitini nəzərdə tutur.
 - ☐ demoqrafik siyasəti nəzərdə tutur.
 - ☐ köhnə texnologiyaların tətbiqini nəzərdə tutur.
-

Sual: Təhlükəsiz xidmət və məhsullar təbiətdən istifadənin hansı göstəricisinə uyğundur? (Çəki: 1)

- ☐ təbii ehtiyatlardan istifadə etmədikdə
 - ☐ yeni texnologiyalar tətbiq etdikdə.
 - ☒ təbiətdən istifadəyə görə kompleks icazəyə
 - ☐ regional yanaşma tətbiqi dedikdə.
 - ☐ qlobal ekoloji problemləri həll etdikdə
-

Sual: Ekoloji sənədlərdən 5 il müddətinə etibarlı olan hansıdır? (Çəki: 1)

- ☐ 2 il müddətinə
 - ☒ ekoloji pasport
 - ☐ 3 il müddətinə
 - ☐ 5 il müddətinə
 - ☐ 6 ay müddətinə
-

Sual: Monitoring nələri öyrənir? (Çəki: 1)

- ☒ ətraf mühitin hərtərəfli analizi
 - ☐ potensial ehtiyatları
 - ☐ iqlim göstəriciləri
 - ☐ əhəlinin yerdəyişməsini
 - ☐ maliyyə və vergi vəsaitləri
-

Sual: Baza monitoring sistemi zamanı nələr nəzərə alınır? (Çəki: 1)

- ☐ urbanizasiya səviyyəsi
 - ☒ regional antropogen təsirlər
 - ☐ çirklənmə dərəcəsi
 - ☐ kimyəvi tullantılar
 - ☐ fiziki təsir amilləri
-

Sual: İmpakt monitoring sistemi hansı sahələri əhatə edir? (Çəki: 1)

- ☐ sənaye müəssisələrini
 - ☐ kənd təsərrüfatı zonalarını
 - ☒ xüsusi təhlükəli zonaları
 - ☐ elmi araşdırmaları
 - ☐ dəniz və okean sularını
-

Sual: Sel, Vulkan, Zəlzələ, quraqlıq, torpağın eroziyası və s. hansı monitoring sisteminə aid edilir? (Çəki: 1)

- ☐ kimyəvi monitoring
 - ☒ Fiziki monitoring
 - ☐ məsafə monitoringi
 - ☐ bioloji monitoring
 - ☐ lokal monitoring
-

Sual: Audit haqqında ilk sənət neçənci ildə aşkar edilmişdir? (Çəki: 1)

- ☐ 1755-ci ildə
 - ☐ 1800 – ci ildə
 - ☐ 1050 - ci ildə
 - ☐ 1330 – cu ildə
 - ☒ 1130 – cu ildə
-

Sual: “Auditor” sözünün latınca mənası nədir? (Çəki: 1)

- ☐ yoxlayıcı
 - ☐ əks etdirən
 - ☒ dinləyici
 - ☐ izah edən
 - ☐ məruzəçi
-

Sual: Auditor aşağıdakılardan hansına rəy vermir? (Çəki: 1)

- ☐ əsaslılıq
 - ☐ qiymətləndirmə
 - ☒ müşahidə
 - ☐ təsnifat
 - ☐ ayırma
-

Sual: “Auditor xidməti haqqında” AR – nın Qanununda auditor yoxlamasının hansı növləri göstərilir? (Çəki: 1)

- ☐ adi və mürəkkəb
 - ☐ müxtəlif xidmətlər
 - ☐ uçot və yoxlama
 - ☒ məcburi və könülü
 - ☐ növləri yoxdur
-

Sual: Ekoloji audit hansı ekoloji fəaliyyətlə uyğundur? (Çəki: 1)

- ☒ ekoloji menecmentin bir elementidir
 - ☐ ekoloji ekspertizaya uyğundur
 - ☐ ekoloji monitorinqin bir hissəsidir
 - ☐ proqnozlaşmadır
 - ☐ məlumatların təhlilidir.
-

Sual: Müəssisənin “Ekoloji pasport” hansı müddətə tərtib olunur? (Çəki: 1)

- ☐ 3 il
 - ☒ 1 il
 - ☐ 5 il
 - ☐ 2 il
 - ☐ müddətsizdir
-

Sual: Müəssisələrin ekoloji pasportu özündə əks etdirir? (Çəki: 1)

- ☒ mühafizə tədbirlərinin vaxtı, xərcləri və s
 - ☐ mühazirə üçün işçi qüvvəsinin müəyyənliyi
 - ☐ təbii resursların istehlaklı
 - ☐ təbii resursların müxtəlifliyi
 - ☐ “ekoloji pasport” olmur
-

BÖLMƏ: 06 02

Ad

06 02

Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsələlərinə daxildir? (Çəki: 1)

- ☐ nəqliyyat vasitələrinə nəzarət.
- ☐ sənaye müəssisələrinə nəzarət
- ☐ əhalinin miqrasiyasına nəzarət.
- ☐ kənd təsərrüfatının yerləşməsinə nəzarət.
- ☒ antropogen təsir mənbələrinə və təsir amillərinə nəzarət.

Sual: Aşağıdakılar hansı monitorinqin praktiki istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək.
- ☐ ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.
- ☐ çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.
- ☐ bu vəziyyətin qiymətləndirilməsi.
- ☒ əhalinin miqrasiyasının nizamlanması.

Sual: Monitorinqin təsir amillərinə aid deyil? (Çəki: 1)

- ☐ monitorinqin təsir amili dedikdə müxtəlif kimyəvi çirkləndiricilərin təsiri başa düşülür.
- ☐ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri başa düşülür.
- ☐ müxtəlif təbii təsir amilləri başa düşülür.
- ☐ müxtəlif fiziki təsir amilləri başa düşülür.
- ☒ sənaye müəssisələrinin çirkləndirilməsi başa düşülür.

Sual: Çirkləndirici mənbələrinin monitorinqi dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ yerini dəyişməyən mənbəyin monitorinqi.
- ☒ yerini dəyişməyən, bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitorinqi
- ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.
- ☐ müəyyən bir sahənin.
- ☐ bir nöqtədə yerləşən mənbənin.

Sual: Regional monitorinq sistemi nəzarəti həyata keçirir: (Çəki: 1)

- ☐ hər hansı bir ölkə daxilində olan monitorinq.
- ☐ inzibati rayon daxilindəki monitorinq.
- ☐ hər hansı bir şəhər daxilindəki monitorinq.
- ☒ hər hansı bir region daxilindəki monitorinq
- ☐ dünyada gedən proseslərə nəzarət.

Sual: Aşağıdakılardan hansı kompleks ekoloji monitorinqin vəzifələrinə daxildir? (Çəki: 1)

- ☐ ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.
 - ☐ göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.
 - ☐ ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi.
 - ☒ qarşılıqlı tərəflərin qanunvericilik qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələri.
 - ☐ yaranmış neqativ halların ləğv və ya təsirinin azaldılması üçün tədbirlər hazırlamaq.
-

Sual: Aşağıdakı cavablardan hansı ekoloji auditin predmetinə aid deyil? (Çəki: 1)

- ☐ ekoloji siyasətin hazırlanması.
 - ☐ təbii resurslardan səmərəli istifadə olunması.
 - ☐ təbiəti mühafizənin məqsəd və vəzifələrinin müəyyən edilməsi.
 - ☒ təbii mühitin fiziki halının qiymətləndirilməsi.
 - ☐ ekoiqtisadi, ekohüquqi sahələrdə təbiəti və ətraf mühitin mühafizə qanunvericiliyinin gözlənilməsi.
-

Sual: Aşağıdakılardan hansı auditorun vəzifəsinə aid deyil? (Çəki: 1)

- ☒ Təbiəti mühafizə tədbir və proqramları üçün maliyyə resurslarını səfərbər etmək.
 - ☐ auditin aparılmasında mövcud qanunveriliyin tələblərinə riayət etmək.
 - ☐ auditor yoxlamasını və məsləhət xidmətlərini keyfiyyətlə həyata keçirmək.
 - ☐ məlumatların məxfi saxlanması.
 - ☐ sənədlərin qorunub saxlanması.
-

Sual: Aşağıdakılardan hansı ekoloji audit mərhələsinə aid deyil? (Çəki: 1)

- ☐ ekoloji audit proqramının məqsəd və vəzifələrinin müəyyən olunması.
 - ☐ ekoloji auditin aparılmasının vaxtının və xərcinin müəyyən olunması.
 - ☐ istehsal sahələrinin təşkil olunması.
 - ☐ sifarişçi ilə müqavilə bağlanması.
 - ☒ audit aparan qrupun formalaşması.
-

Sual: Ekoloji audit sisteminin yaradılmasında iştirak etmir. (Çəki: 1)

- ☐ yerli hakimiyyət orqanları və bələdiyyələr.
 - ☐ ekoloji fondlar.
 - ☐ ekoloji banklar.
 - ☒ təhsil müəssisələri.
 - ☐ kommersiya bankları.
-

Sual: Təsərrüfat fəaliyyətinin ekoloji ekspertizası. (Çəki: 1)

- ☒ dövlət ekoloji nəzarətinin əsas funksiyalarından biridir.
- ☐ ekoloji təhsilin bir formasıdır.
- ☐ ekoloji maarifləndirmə vasitəsidir.

- ☐ demoqrafik siyasətin tərkib hissəsidir.
 - ☐ iqtisadi siyasətin əsasıdır.
-

Sual: Ekoloji proqnozlaşdırma nədir? (Çəki: 1)

- ☐ təbii ehtiyatların qiymətləndirilməsi.
 - ☒ təbii resurs potensialının və təbii ehtiyatlara tələbatın dəyişilməsinin qabaqcadan deyilməsi və görülməsidir.
 - ☐ ekoloji siyasətin işlənilib hazırlanmasıdır.
 - ☐ təbii ehtiyatlardan istifadənin idarə olunmasıdır.
 - ☐ havanın əvvəlcədən proqnozunun verilməsidir.
-

Sual: Aşağıdakılardan hansı genetik və normativ üsulların sintezinin köməkliyi ilə müəyyənləşdirilmir? (Çəki: 1)

- ☐ real ehtiyat və imkanların olması.
 - ☐ istehlak normativ və məhdudiyyətləri.
 - ☐ elmi-texniki tərəqqi ilə şərtlənən texnoloji imkanlar və real inkişaf istiqamətləri.
 - ☐ təbii mühitin keyfiyyətini göstərən normativ və izn həddləri.
 - ☒ təbiəti mühafizənin məqsəd və vəzifələrinin müəyyən olunması.
-

Sual: Sənaye müəssisəsinin ekoloji pasportu nədir? (Çəki: 1)

- ☐ təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
 - ☐ ətraf mühitin çirklənməsinə görə ödənişlərin miqdarı haqqında sənəd.
 - ☐ cərimə sanksiyaların şərtləri haqqında sənəd.
 - ☒ müəssisə ilə ətraf mühit arasında qarşılıqlı əlaqə və təsirin xüsusiyyətlərinə əks etdirən kompleks sənəd.
 - ☐ tullantıların, çirklənmənin izn həddləri haqqında sənəd.
-

Sual: Antropogen təsir mənbələrinə və təsir amillərinə nəzarət nə adlanır? (Çəki: 1)

- ☐ nəqliyyat vasitələrinə nəzarət.
 - ☐ sənaye müəssisələrinə nəzarət
 - ☐ əhalinin miqrasiyasına nəzarət.
 - ☐ kənd təsərrüfatının yerləşməsinə nəzarət.
 - ☒ antropogen təsir üzrə ekoloji monitoring
-

Sual: Əhalinin miqrasiyasının nizamlanması hansı monitoringin tərkib hissəsidir? (Çəki: 1)

- ☐ ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək
 - ☐ ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.
 - ☐ çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.
 - ☐ bu vəziyyətin qiymətləndirilməsi
 - ☒ monitoring sistemində daxil deyil
-

Sual: Monitoring sözünün mənası latıncadan tərcümədən nədir? (Çəki: 1)

- ☐ öyrənmək

- ☒ nəzər salmaq
 - ☐ nəzər salmaq
 - ☐ uzlaşdırmaq
 - ☐ çirklənməni azaltmaq
-

Sual: Hər hansı bir region daxilində gedən proseslər hansı monitoring adlanır? (Çəki: 1)

- ☐ hər hansı bir ölkə daxilində gedən proseslərə.
 - ☐ hər hansı bir ölkə daxilində gedən proseslərə.
 - ☐ hər hansı bir şəhər daxilində gedən proseslərə.
 - ☒ regional monitoring sistemi
 - ☐ dünyada gedən proseslərə.
-

Sual: Qarşılıqlı tərəflərin qanəedici qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələr hansı monitoringin vəzifəsi hesab olunur? (Çəki: 1)

- ☐ ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.]
 - ☐ göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.
 - ☐ ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi
 - ☒ kompleks ekoloji monitoringinin.
 - ☐ kompleks ekoloji monitoringinin.
-

Sual: Təbii mühitin fiziki halının qiymətləndirilməsi auditin hansı fəaliyyətinə uyğun deyil: (Çəki: 1)

- ☐ ekoloji siyasətin hazırlanması.
 - ☐ təbii resurslardan səmərəli istifadə olunması
 - ☐ təbiəti mühafizənin məqsəd və vəzifələrinin müəyyən edilməsi.
 - ☒ ekoloji auditin predmetinə
 - ☐ ekoiqtisadi, ekohüquqi sahələrdə təbiəti və ətraf mühitin mühafizə qanunvericiliyinin gözlənilməsi
-

Sual: Təbiəti mühafizə tədbir və proqramları üçün maliyyə resurslarını səfərbər hansı auditor vəzifəsi ilə uyğundur? (Çəki: 1)

- ☒ auditor vəzifsinə uyğun deyil
 - ☐ auditin aparılmasında mövcud qanunveriliyin tələblərinə riayət etmək.
 - ☐ auditor yoxlamasını və məsləhət xidmətlərini keyfiyyətlə həyata keçirmək.
 - ☐ məlumatların məxvi saxlanması.
 - ☐ sənədlərin qorunub saxlanması.
-

Sual: Eko-iqtisadi,eko-hüquqi sahələrdə təbiəti və ətraf mühiti mühafizə sahəsində qanunvericiliyin gözlənilməsi auditin hansı funksiyasına aiddir? (Çəki: 1)

- ☐ ekoloji audit proqramının məqsəd və vəzifələrinin müəyyən olunması.
- ☒ ekoloji auditin predmetinə
- ☐ istehsal sahələrinin təşkil olunması.

- ☐ sifarişçi ilə müqavilə bağlanması.
 - ☐ audit apararı qururun formalaşması
-

Sual: Dövlət ekoloji nəzarətinin əsas funksiyalarından biridir: (Çəki: 1)

- ☒ təsərrüfat fəaliyyətinin ekoloji ekspertizası
 - ☐ ekoloji təhsilin bir formasıdır
 - ☐ ekoloji maarifləndirmə vasitəsidir.
 - ☐ demoqrafik siyasətin tərkib hissəsidir.
 - ☐ iqtisadi siyasətin əsasıdır.
-

Sual: Təbii resurs potensialının və ona tələbatın dəyişilməsinin qabaqcadan deyilməsi nədir? (Çəki: 1)

- ☐ təbii ehtiyatların qiymətləndirilməsi
 - ☒ ekoloji proqnozlaşmadır
 - ☐ ekoloji siyasətin işlənilib hazırlanmasıdır.
 - ☐ təbii ehtiyatlardan istifadənin idarə olunmasıdır.
 - ☐ havanın əvvəlcədən proqnozunun verilməsidir
-

Sual: Müəssisə ilə ətraf mühit arasında qarşılıqlı əlaqə və təsirin xüsusiyyətlərini əks etdirən sənəd nə adlanır? (Çəki: 1)

- ☐ təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
 - ☐ ətraf mühitin çirklənməsinə görə ödənişlərin miqdarı haqqında sənəd
 - ☐ cərimə sanksiyaların şərtləri haqqında sənəd.
 - ☒ müəssisənin ekoloji pasportu
 - ☐ tullantıların, çirklənmənin izn həddləri haqqında sənəd.
-

Sual: Müstəqillik prinsip ekoloji fəaliyyətin hansı sahəsinə aiddir? (Çəki: 1)

- ☐ ekoloji monitorinqə
 - ☐ ekoloji tənzimləməyə
 - ☐ ekoloji auditə
 - ☒ ekoloji ekspertizaya
 - ☐ ekoloji maraqlara
-

Sual: Ekoloji risk konsepsiyası nədir? (Çəki: 1)

- ☐ insanlara təsir edən amilləri öyrənmək
 - ☒ insanlara mənfi təsirin minimuma endirilməsi
 - ☐ layihələrin vaxtında hazırlanması
 - ☐ Tullantıların izn həddinin müəyyən edilməsi
 - ☐ müsbət konsepsiya yoxdur
-

Sual: Ekoloji auditorun xidməti hansı sahələrə ayrılır? (Çəki: 1)

- ☒ müqavilə tələb edən və etməyən
- ☐ istehsalın səmərəli təşkili
- ☐ audit siyasətinin öyrənilməsi

- ☐ ilkin və yekun xidmətlər
☐ müəssisədə vəziyyətin təhlili

Sual: Uzunmüddətli proqnoz və planlaşdırma necə səciyyələnir? (Çəki: 1)

- ☐ siyasi
☐ iqtisadi
☐ elmi – tədqiqat
☒ strateji
☐ ekoloji – iqtisadi

BÖLMƏ: 07 01

Ad	07 01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarına aid deyil: (Çəki: 1)

- ☒ fəal təsərrüfat bölgüsü;
☐ məcburi göstəriş;
☐ təqdimat;
☐ özünüidarənin məhdudlaşdırılması;
☐ icarə.

Sual: Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarından biri aşağıdakıdır: (Çəki: 1)

- ☐ ərazi-sahə quruluşu;
☐ ödənişlilik;
☒ imperativ;
☐ komplekslik;
☐ nəzarət.

Sual: Təbiətdən istifadənin tənzimlənmə prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ qanunçuluq;
☐ öncüllük;
☐ planlaşdırma;
☐ uyğunluq;
☒ ödənişlilik.

Sual: Ətraf mühitin mühafizəsinin iqtisadi metodlarına aiddir: (Çəki: 1)

- ☐ komplekslilik və qanunçuluq;
☒ subsidiyalar və limitlər;

- ☐ plan və proqnozlaşma;
 - ☐ informativ və inzibati;
 - ☐ hüquqi və qanunçuluq.
-

Sual: Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarına aid deyil: (Çəki: 1)

- ☒ icarə;
 - ☐ məcburi göstəriş;
 - ☐ təqdimat;
 - ☐ özünüidarənin məhdudlaşdırılması;
 - ☐ fəal təsərrüfat bölgüsü.
-

Sual: Təbiətdən istifadənin tənzimlənmə prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ qanunçuluğuna;
 - ☐ öncüllüyünə;
 - ☐ planlaşdırmasına;
 - ☐ uyğunluğuna;
 - ☒ ödənişlilik.
-

Sual: Ətraf mühitin mühafizəsinin iqtisadi metodlarına aiddir: (Çəki: 1)

- ☐ komplekslilik və qanunçuluğa;
 - ☒ subsidiyalar və limitlər;
 - ☐ plan və proqnozlaşmaya;
 - ☐ informativ və inzibatiliyə;
 - ☐ hüquqi və qanunçuluğa.
-

Sual: Tİ-nin tənzimlənməsinin hüquqi metodlarına aid deyil: (Çəki: 1)

- ☒ fəal təsərrüfat bölgüsü
 - ☐ məcburi göstəriş;
 - ☐ təqdimat;
 - ☐ özünüidarənin məhdudlaşdırılması
 - ☐ icarə.
-

Sual: Komplekslilik Tİ-nin tənzimlənməsinin hüquqi metodlarından hansına uyğundur? (Çəki: 1)

- ☐ ərazi-sahə quruluşu
 - ☐ ödənişlilik;
 - ☒ uyğun deyil
 - ☐ komplekslik;
 - ☐ nəzarət
-

Sual: Ödənişlilik prinsipi təbiətdən istifadənin hansı göstəricisinə aiddir? (Çəki: 1)

- ☐ qanunçuluq;
- ☐ öncüllük
- ☐ planlaşdırma;

- ☐ uyğunluq
☒ tənzimləmə prinsipinə
-

Sual: Subsidiyalar və limitlər ətraf mühitin mühafizəsinin hansı göstəricilərinə aiddir? (Çəki: 1)

- ☐ komplekslilik və qanunçuluq;
☒ iqtisadi metodlarına
☐ plan və proqnozlaşma;
☐ informativ və inzibati;
☐ hüquqi və qanunçuluq
-

Sual: Ekoloji tənzimləmədə iqtisadi mexanizmlər ilk növbədə nələrə qiymət qoyulması ilə bağlıdır? (Çəki: 1)

- ☐ əmək ehtiyatlarına
☐ istehsal sahələrinə
☒ təbii ehtiyatlara
☐ iqlim şəraitinə
☐ təbii şəraitə
-

Sual: Ətraf mühitin mühafizəsinin iqtisadi metodlarına aiddir: (Çəki: 1)

- ☐ kreditlər
☐ maliyyə sistemi
☐ çirklənmə səviyyəsi
☒ limitlər sistemi
☐ dövlətlər arasında müqavilə
-

Sual: Su kadastrı neçə sahəni əhatə edir? (Çəki: 1)

- ☒ 3
☐ 2
☐ 7
☐ vahiddir
☐ 5
-

Sual: Təbii mühit hansı funksiyanı yerinə yetirir? (Çəki: 1)

- ☐ əhəlinin maddi problemini
☒ istehsalın maddi faktorun
☐ texnoloji istiqaməti
☐ maarifləndirməni
☐ təbii şərait faktoru
-

BÖLMƏ: 08 01

Ad	08 01
Suallardan	22
Maksimal faiz	22

Sualları qarışdırmaq



Suallar təqdim etmək

2 %

Sual: Aşağıdakılardan hansı təbiəti mühafizə tədbirlərinə yönəldilən vəsaitin əsas mənbəyi hesab edilir? (Çəki: 1)

- ☐ yerli büdcələr.
- ☐ nazirlik və komitələrin vəsaitləri.
- ☐ müəssisələrin öz vəsaitləri.
- ☒ dövlət büdcəsi.
- ☐ kommersiya bankları.

Sual: Büdcədən ayrılan vəsaitin digər maliyyələşmə mənbələrindən üstünlüyü nədir? (Çəki: 1)

- ☐ vəsaitin azlığı
- ☐ vəsaitin çoxluğu
- ☒ vəsaitin davamlılığı
- ☐ vəsaitin təyinatı üzrə xərclənməsi.
- ☐ vəsaitin başqa məqsədlərə xərclənməsi.

Sual: İnkişaf etmiş ölkələrdə təbiətin mühafizə tədbirlərinə ümumi Milli məhsulun (ÜMM) neçə faizi həcmində vəsait yönəldilir? (Çəki: 1)

- ☒ 3%
- ☐ 2%
- ☐ 4%
- ☐ 6%
- ☐ 1,5%

Sual: Ətraf mühitin mühafizəsi ictimai fondunun maliyyələşmə fondları hansıdır? (Çəki: 1)

- ☐ dövlət büdcəsi.
- ☐ kommersiya bankı
- ☐ dünya bankı.
- ☒ əhalinin vəsaiti, ictimai təşkilatların könüllü yardımı və s.
- ☐ vergilər.

Sual: Azərbaycanda ekoloji fond nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☐ 1989-cu ildə.
- ☒ 1990-cı ildə
- ☐ 1991-ci ildə
- ☐ 1995-ci ildə
- ☐ 2000-ci ildə.

Sual: Ekoloji fondların ümumi gəlirlərində ətraf mühitin çirklənməsinə görə xüsusi çəkisi təşkil edir: (Çəki: 1)

- ☐ 87-90 %
 - ☒ 80-85 %
 - ☐ 55-60 %
 - ☐ 65-70 %
 - ☐ 45-50 %
-

Sual: Ərazi regional ekoloji fondlarının formalaşma mənbələrinə daxil deyil: (Çəki: 1)

- ☐ çirklənməyə görə ödənişlər, ekoloji vergi və cərimələr.
 - ☐ regional ekoloji fondlardan respublika ekoloji fonduna köçürmələr edir.
 - ☐ təşkilat, müəssisələr, vətəndaşlar regional ekoloji fonda könüllü surətdə vəsait köçürə bilirlər.
 - ☒ xarici bankların investisiyaları bu fondlara köçürülə bilər.
 - ☐ regional ekoloji fond ərazidə öz istiqrazlarını yaya bilər.
-

Sual: Müəssisənin ekoloji fondunun vəsaitləri hansı istiqamətlərdə xərclənmir? (Çəki: 1)

- ☐ təbiəti mühafizə işlərinə.
 - ☐ başqa müəssisələrdə kompensasiya hesablaşmasının aparılmasına.
 - ☒ su mənbələrinin bioloji resurslarının artırılmasına.
 - ☐ müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyasının maliyyələşməsinə.
 - ☐ vəsaitin sərbəst hissəsinin başqa təsərrüfat məqsədlərinə xərclənməsinə və ya bankda depozit hesabda saxlanmasına.
-

Sual: Aşağıdakılardan hansı təbiəti mühafizə tədbirlərinin və ekoloji proqramların maliyyələşmə rolunu oynayır? (Çəki: 1)

- ☒ əhəlinin gəlirləri və təqaüdlər kimi.
 - ☐ müxtəlif səviyyəli büdcələr kimi.
 - ☐ müəssisə, təşkilat, şirkətlərin vəsaiti kimi.
 - ☐ büdcədən kənar ərazi ekoloji fondlar kimi.
 - ☐ ekoloji sığorta fondu, bank kreditləri, əhəlinin vəsaiti kimi.
-

Sual: İnkişaf etmiş ölkələrdə təbiətin mühafizə tədbirlərinə ümumi Milli məhsulun (ÜMM) neçə faizi həcmində vəsait yönəldilir? (Çəki: 1)

- ☐ 5 %
 - ☐ 8 %
 - ☐ 2 %
 - ☐ 4 %
 - ☒ 3 %
-

Sual: Ətraf mühitin mühafizəsi ictimai fondunun maliyyələşmə fondları hansıdır? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə.
- ☐ kommersiya bankları fonduna

- ☐ dünya bankına.
 - ☒ əhalinin vəsaiti, ictimai təşkilatların könüllü yardımı və s.
 - ☐ vergilər fonduna.
-

Sual: Azərbaycanda ekoloji fond nə vaxt formalaşmışdır? (Çəki: 1)

- ☐ 1989-cu ildə.
 - ☒ 1990-cı ildə
 - ☐ 1991-ci ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 2000-ci ildə.
-

Sual: Ekoloji fondların investisiya siyasətinin prioritet (üstün) istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ dövlət ekologiya proqramlarının hazırlanmasına.
 - ☐ təbiətdən istifadənin normativ hüquqi bazasının yaradılmasına.
 - ☒ meşələrdə məcburi kəsimin aparılması.
 - ☐ xüsusi qorunan ərazilərin inkişaf və layihələşdirilməsinə.
 - ☐ büdcə xərclərinin çatışmazlığı şəraitində ekoloji maarifləndirmə və təhsilə.
-

Sual: Müəssisənin ekoloji fondunun vəsaitləri hansı istiqamətlərdə xərclənmir? (Çəki: 1)

- ☐ təbiəti mühafizə işlərinin aparılması.
 - ☐ başqa müəssisələrdə kompensasiya hesablaşmasının aparılmasını.
 - ☒ su mənbələrinin bioloji resurslarının artırılmasına.
 - ☐ müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyasının maliyyələşməsinə.
 - ☐ vəsaitin sərbəst hissəsinin başqa təsərrüfat məqsədlərinə xərclənməsinə və ya bankda depozit hesabda saxlanmasını.
-

Sual: Aşağıdakılardan hansı təbiəti mühafizə tədbirlərinə yönəldilən vəsaitin əsas mənbəyi hesab edilir? (Çəki: 1)

- ☐ yerli büdcələr.
 - ☐ nazirlik və komitələrin vəsaitləri.
 - ☒ dövlət büdcəsi
 - ☐ müəssisələrin öz vəsaitləri
 - ☐ kommersiya bankları.
-

Sual: Vəsaitin davamlılığı digər maliyyə növlərindən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ vəsaitin azlığı
 - ☐ vəsaitin çoxluğu
 - ☒ mənbənin üstünlüyü
 - ☐ vəsaitin təyinatı üzrə xərclənməsi
 - ☐ vəsaitin başqa məqsədlərə xərclənməsi
-

Sual: I qrup ölkələrdə təbiəti mühafizə tədbirlərinə ümumi Milli məhsulun neçə faizi həcmində vəsait yönəldilir? (Çəki: 1)

- ☐ 1,5%
 - ☐ 2%
 - ☐ 4%
 - ☐ 6%
 - ☒ 3%
-

Sual: Əhalinin vəsaiti,ictimai təşkilatların könüllü yardımı və s. hansı fonda aiddir? (Çəki: 1)

- ☐ dövlət büdcəsi.
 - ☐ kommersiya bankı
 - ☐ dünya bankı.
 - ☒ ətraf mühitin mühafizəsinin ictimai fonduna
 - ☐ vergilər.
-

Sual: Azərbaycanda ekoloji fond nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☐ 1989-cu ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 1991-ci ildə
 - ☒ 1990-cı ildə
 - ☐ 2000-ci ildə
-

Sual: Ətraf mühitin çirklənməsinə görə ekoloji fondların ümumi gəlirlərində xüsusi çəkisi nə qədərdir? (Çəki: 1)

- ☐ 50-55%
 - ☐ 20-30%
 - ☐ 40-45%
 - ☒ 80-85%
 - ☐ 10-12%
-

Sual: Su mənbələrinin bioloji resurslarının artırılması müəssisənin ekoloji fondundan hansı vəsaiti tələb edir? (Çəki: 1)

- ☐ təbiəti mühafizə işlərinə
 - ☐ başqa müəssisələrdə kompensasiya hesablaşmasının aparılmasına.
 - ☒ bu sahəyə ekoloji fondun vəsaiti xərclənmir
 - ☐ müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyasının maliyyələşməsinə.
 - ☐ vəsaitin sərbəst hissəsinin başqa təsərrüfat məqsədlərinə xərclənməsinə və ya bankda depozit hesabda saxlanmasına
-

Sual: Təbiətdə mühafizədə tənzimləmə üsulları içərisində hansı daha çox tətbiq olunur? (Çəki: 1)

- ☐ daimi
- ☒ birbaşa

- ☐ müvəqqəti
- ☐ xüsusi
- ☐ bioloji

BÖLMƏ: 09 01

Ad	09 01
Suallardan	56
Maksimal faiz	56
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: Aşağıdakılardan hansı sığorta sisteminin əsas göstəricilərindən sayılır? (Çəki: 1)

- ☐ sığorta riski.
- ☒ sığorta təşkilatı
- ☐ sığorta ödənişinin həcmi
- ☐ sığorta haqqı
- ☐ sığorta tarifləri.

Sual: Ekoloji risk dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- ☐ sığorta hadisəsinin və itkisinin yaranma vaxtı.
- ☐ sığorta hadisəsinin və itkisinin baş verdiyi məkan.
- ☒ sığorta hadisəsinin və itkisinin yaranma ehtimalı.
- ☐ sığorta hadisəsinin və itkisinin yarandığı hal.
- ☐ sığorta hadisəsinin və itkisinin təkrarlanma ehtimalı.

Sual: Sığorta halı nədir? (Çəki: 1)

- ☒ qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu iqtisadi-sosial ziyanın baş verdiyi proses.
- ☐ qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu iqtisadi-sosial ziyanın həcmi.
- ☐ qəza nəticəsində atılan zərərli maddələrin həcmi.
- ☐ qəza nəticəsində atılan zərərli maddələrin əhaliyə vurduğu ziyanın həcmi.
- ☐ qəza nəticəsində atılan zərərli maddələrin sənaye müəssisələrinə vurduğu ziyanın həcmi.

Sual: Aşağıdakı cavablardan hansı sığorta obyektinin mahiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmidir.
- ☒ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə məsuliyyət riskinin həcmidir.
- ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin həcmidir.
- ☐ sığorta təşkilatına təqdim olunmuş sığorta haqqıdır.

☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin dağılmış obyektlərin sayıdır.

Sual: Sığorta müqaviləsi imzalanarkən hansı halda güzəşt nəzərdə tutulur? (Çəki: 1)

- ☐ müqavilə 1 illiyə imzalandıqda.
 - ☐ yarım il müddətinə imzalandıqda.
 - ☒ 2 il və daha çox müddətə imzalandıqda
 - ☐ 1,5 il müddətinə imzalandıqda.
 - ☐ 3 ay müddətinə imzalandıqda.
-

Sual: Aşağıdakı cavablardan hansı düzgündür? (Çəki: 1)

- ☐ ekoloji lizinq qaytarmamaq və müddətsiz prinsiplərə əsaslanır.
 - ☒ ekoloji lizinq qaytarmaq və müddət prinsiplərinə əsaslanır.
 - ☐ ekoloji lizinq qaytarmaq prinsiplərinə əsaslanır.
 - ☐ ekoloji lizinq qeyri məhdud prinsiplərinə əsaslanır.
 - ☐ ekoloji lizinq kredit almaq prinsiplərinə əsaslanır.
-

Sual: Rentinq nədir? (Çəki: 1)

- ☐ 5 ilə qədərki əməliyyat
 - ☐ 3 ilə kimi olan əməliyyat
 - ☐ 10 ilə qədərki əməliyyat
 - ☐ 2 ilə qədərki əməliyyat
 - ☒ 1 ilə qədərki əməliyyat
-

Sual: Orta müddətli əməliyyat necə adlanır? (Çəki: 1)

- ☐ rentinq
 - ☐ kempinq
 - ☒ xayrinq
 - ☐ tempinq
 - ☐ sayrinq
-

Sual: Maliyyə lizinqinin hansı formaları vardır? (Çəki: 1)

- ☐ operativ, kənar.
 - ☐ lizinq «standart», operativ «standart».
 - ☒ standart, liz-bek, icarədar.
 - ☐ liz-bek, icarədar, kənar.
 - ☐ standart, icarədar, operativ.
-

Sual: Kənar lizinqin hansı formaları vardır? (Çəki: 1)

- ☐ daxili, xarici
 - ☒ idxal, ixrac
 - ☐ idxal, xaric
 - ☐ ixrac, daxil
 - ☐ ixrac, regional.
-

Sual: Lizing prosesində neçə mərhələ ayrılır? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Aşağıdakılardan hansı lizing prosesinin birinci mərhələsinə aid deyil? (Çəki: 1)

- ☐ işlərin rəsmiləşdirilməsi.
 - ☐ mühasibat uçotunun aparılması;
 - ☐ lizing üzrə ödəmələrin aparılması;
 - ☐ lizing obyektinin sığortası haqqında müqavilə;
 - ☒ bütün hazırlıq işlərinin aparılması, hər əməliyyatın bütün şərt və xüsusiyyətlərinin dəqiq öyrənilməsi.
-

Sual: Ekoloji sığorta sisteminin əsas göstəricisinə daxil deyildir (Çəki: 1)

- ☐ sığorta riski
 - ☐ sığorta ödənişinin həcmi
 - ☐ sığorta haqqı
 - ☐ sığorta tarifləri
 - ☒ sığorta müəssisəsi
-

Sual: Ekoloji sığortanın əsas prinsipinə daxildir (Çəki: 1)

- ☒ üçüncü tərəfə dəyən zərərin maksimum yoxdui ödənilməsi
 - ☐ Sığortanın könüllü təşkili
 - ☐ Sığorta hadisəsi
 - ☐ Sığorta vergisi
 - ☐ Prinsip yoxdur
-

Sual: Sığorta qiyməti nədir (Çəki: 1)

- ☐ sığorta yığımı
 - ☒ sığorta ödənişinin illik dövriyyəsinin həcmi
 - ☐ Sığortanın aparılması
 - ☐ Sığortanın hesablanması
 - ☐ əmtəə qiyməti
-

Sual: Ekoloji sığorta mahiyyəti nədir (Çəki: 1)

- ☐ ekoloji tarazlığını qoruyur
 - ☐ çirklənmələrə qarşı tədbirdir
 - ☒ ekoloji təhlükəsizlik üçün bir vasitədir
 - ☐ Monitoring keçirmək
 - ☐ Normativ – hüquqi aktdır
-

Sual: Ekoloji lizinq nədir (Çəki: 1)

- ☐ ödənişlərin verilməsi
 - ☒ təbiəti mühafizə avadanlığının icarəsi
 - ☐ Rekultivasiya işlərinin aparılması
 - ☐ Müəssisələr arasında əlaqə
 - ☐ Müəssisənin cərimı ödəməsi
-

Sual: Klassik lizinq iştirakçıları neçə şəxsdən ibarət olur (Çəki: 1)

- ☐ 4
 - ☐ 3
 - ☒ 2
 - ☐ 6
 - ☐ 10
-

Sual: İcarə müddəti nə qədər ola bilər (Çəki: 1)

- ☐ 1 ildən 10 ilə qədər
 - ☒ 1 ildən 20 ilə qədər
 - ☐ 1 ildən 5 ilə qədər
 - ☐ 1 ildən 3 ilə 1ə qədər
 - ☐ İcarə müddəti göstərilir
-

Sual: Aşınma şəraitinə görə lizinqin qrupuna aiddir (Çəki: 1)

- ☐ təcili
 - ☐ asılı
 - ☐ əmlak
 - ☒ operativ
 - ☐ Ciddi
-

Sual: Aşınma şəraitinə görə lizinqin qrupuna aiddir (Çəki: 1)

- ☐ kredit lizinqi
 - ☒ maliyyə lizinqi
 - ☐ sığorta lizinqi
 - ☐ əməliyyat lizinqi
 - ☐ müəssisə daxili
-

Sual: Kənar lizinqin formaları hansılardır (Çəki: 1)

- ☐ daxili lizinq
 - ☐ baza lizinqi
 - ☐ lokal lizinqi
 - ☐ beynəlxalq lizinq
 - ☒ ixqal, ixrac lizinqi
-

Sual: Lizinq prosesi neçə mərhələyə ayrılır (Çəki: 1)

- ☐ 2 mərhələyə

- ☒ 3 mərhələdə
 - ☐ 5 mərhələdə
 - ☐ 7 mərhələdə
 - ☐ 4 mərhələdə
-

Sual: Ekoloji sahibkarlığın mahiyyəti nədir (Çəki: 1)

- ☒ insan fəallığının potensialıdır
 - ☐ Ticarətin inkişafıdır
 - ☐ əvvəlcədən qiymətləndirmədir
 - ☐ istehlakçıya məsləhətdir
 - ☐ ekoloji xidmətdir
-

Sual: Sahibkarlıqda kimlər uğur qazanır (Çəki: 1)

- ☐ daha çox vəsaiti olanlar
 - ☐ müəssisə sahibi olanlar
 - ☒ cəmiyyətin tələbinə tez cavab verənlər
 - ☐ Səriştəsi olanlar
 - ☐ İdxal, ixracı bacaranlar
-

Sual: "Sahibkarlıq fəaliyyəti xartiyası" hansı ildə hazırlanmışdır (Çəki: 1)

- ☐ 2001
 - ☐ 2005
 - ☒ 1990
 - ☐ 1985
 - ☐ 2010
-

Sual: 1989-cu ildə CERES təşkilatı prinsiplərini neçə şirkət yerinə yetirməyə razılıq verdi (Çəki: 1)

- ☐ 80
 - ☒ 81
 - ☐ 60
 - ☐ 100
 - ☐ 101
-

Sual: CERES əməkdaşlığının əsas məqsədi (Çəki: 1)

- ☐ yeni texnologiyaları cəlb etmək
 - ☐ aztullantılı texnologiya tətbiq etmək
 - ☒ dəyişən texnologiyaları təbii mühitə uyğunlaşdırmaq dəyişən texnologiyaları təbii mühitə uyğunlaşdırmaq
 - ☐ Təbii ehtiyatların qorunmasına yardım
 - ☐ ətraf mühitin bərpası
-

Sual: CERES prinsiplərinə aiddir (Çəki: 1)

- ☒ enerjiyə qənaət

- ☐ Kompleks istehsal
 - ☐ Mühitin mühafizəsi
 - ☐ Təbii ehtiyatların mühafizəsi
 - ☐ İstehsalın intensivləşdirilməsi
-

Sual: Ekoloji sahibkarlığın növləri hansılardır (Çəki: 1)

- ☐ ciddi və zəif
 - ☐ istehsal və istehlak
 - ☐ yardımçı və xüsusi
 - ☒ əsas və köməkçi
 - ☐ Vahid və sabit
-

Sual: Köməkçi ekoloji sahibkarlıq vəzifəsi (Çəki: 1)

- ☒ qeyri-ekoloji istehsal sahələri
 - ☐ Ekoloji problemlərin həlli
 - ☐ İstehlakın təşkili
 - ☐ Texnoloji avadanlıqların təşkili
 - ☐ Biosferin mühafizəsi
-

Sual: Ekoloji menecment nədir (Çəki: 1)

- ☒ idarə etmə üsuludur
 - ☐ İstifadə etməkdir
 - ☐ Ticarət formasıdır
 - ☐ Bazar münasibətidir
 - ☐ Qərarların verilməsidir
-

Sual: Lisenziyalasdırma sisteminə daxil olan icazələr neçə qrupa bölünür (Çəki: 1)

- ☐ 4
 - ☒ 2
 - ☐ 5
 - ☐ 3
 - ☐ 7
-

Sual: Təbiətdən kompleks istifadəyə görə lisenziyalar nəyə aiddir (Çəki: 1)

- ☐ aztullantılı texnologiyaya
 - ☐ istifadə netodlarına
 - ☐ əhalinin təbiətdən istifadəsinə
 - ☐ kompleks istehsallara
 - ☒ sistemə daxil olan icazə qrupuna
-

Sual: Xüsusi lisenziyalar nədir (Çəki: 1)

- ☒ dövlət orqanları tərəfindən keçirilən sənəd
- ☐ Bazar münasibətləri sənədi
- ☐ əhalinin tərtib etdiyi sənədlər

- ☐ ekspertiza sənədləri
 - ☐ audit sənədləri
-

Sual: Təbiəti mühafizə sahəsindəki fəaliyyətin lisenziyalaşdırılması Azərbaycan Respublikası Prezidentinin hansı qərarı ilə təsdiq olunmuşdur (Çəki: 1)

- ☐ 4 oktyabr 1999-cu il
 - ☐ 4 oktyabr 2000-ci il
 - ☒ 4 oktyabr 1997-ci il
 - ☐ 4 oktyabr 2005 –ci il
 - ☐ 4 oktyabr 2009-cu il
-

Sual: Təbiətdən istifadənin böyük problemləri hansı səviyyədə həll oluna bilər (Çəki: 1)

- ☒ regional
 - ☐ İnzibati
 - ☐ İqtisadi
 - ☐ Baza
 - ☐ Rayon
-

Sual: Təbiəti mühafizənin regional problemlərinin həlli neçə hissədən ibarətdir (Çəki: 1)

- ☐ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☒ 3
-

Sual: Keyfiyyət – kəmiyyət problemlərinin xüsusiyyətlərinə aid deyil (Çəki: 1)

- ☐ problemin arasında əlaqənin mürəkkibliyi
 - ☒ problemin vəziyyətinin təhlili
 - ☐ Perspektivlilik
 - ☐ Yüksək kapital tutumu
 - ☐ Məqsədə nil olmanın alternativliyi
-

Sual: Regional proqramın hazırlanması mərhələsinə (Çəki: 1)

- ☒ proqramın məqsədi və ilkin təhlili
 - ☐ Proqramın əvvəldən tərtibi
 - ☐ Tərtibə çəkilən xərclər
 - ☐ Dövlət orqanlarının nəzarəti
 - ☐ Layihələrin tərtibatı
-

Sual: Regional proqramın hazırlanması mərhələsinə aiddir (Çəki: 1)

- ☐ proqramın alternativliyi
- ☐ proqramın vacibliyi
- ☐ proqramın səmərəliliyi

- ☐ sənədlərin maliyyələşdirilməsi
 - ☒ proqramın kompleks məqsədlərinin müəyyənləşməsi
-

Sual: Regional proqramın hazırlanması mərhələsinə aiddir (Çəki: 1)

- ☐ layihənin maliyyələşməsi
 - ☒ seçilmiş variantın araşdırılması
 - ☐ Proqnozun veilməsi
 - ☐ Komplekslilik səviyyəsinin seçilməsi
 - ☐ Proqrama aid deyil
-

Sual: Normativ proqramın son nəticəsi nədir (Çəki: 1)

- ☐ kompleks sənəddir
 - ☐ ilkin araşdırma
 - ☐ regional proqramdır
 - ☐ son nəticədir
 - ☒ dövlət sənəddir
-

Sual: Aşağıdakı cavablardan hansı sığorta obyektinin mahiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmi.
 - ☒ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə məsuliyyət riskinin həcmi.
 - ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin həcmi.
 - ☐ sığorta təşkilatına təqdim olunmuş sığorta haqqı.
 - ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin dağılmış obyektlərin sayı.
-

Sual: Sığorta müqaviləsi imzalanarkən hansı halda güzəşt nəzərdə tutulur? (Çəki: 1)

- ☐ müqavilə halı.
 - ☐ müqavilə şərti.
 - ☒ 2 il və daha çox müddətə imzalandıqda xüsusi sığorta
 - ☐ sığorta ödənişi.
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: Orta müddətli əməliyyat necə adlanır? (Çəki: 1)

- ☐ rentinq əməliyyat
 - ☐ kempinq əməliyyatı
 - ☒ xayrinq əməliyyatı
 - ☐ tempinq əməliyyatı
 - ☐ sayrinq əməliyyatı
-

Sual: Sığorta sisteminin əsas göstəricilərinə aid deyil: (Çəki: 1)

- ☐ sığorta riski.
- ☒ sığorta funksiyası
- ☐ sığorta ödənişinin həcmi

- ☐ sığorta haqqı
 - ☐ sığorta tarifləri.
-

Sual: Sığorta hadisəsinin və itkisinin yaranma ehtimalı nə adlanır? (Çəki: 1)

- ☐ sığorta hadisəsinin və itkisinin yaranma vaxtı.
 - ☐ sığorta hadisəsinin və itkisinin baş verdiyi məkan.
 - ☒ ekoloji risk
 - ☐ sığorta hadisəsinin və itkisinin yarandığı hal.
 - ☐ sığorta hadisəsinin və itkisinin təkrarlanma ehtimalı
-

Sual: Qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu ziyanın baş verdiyi proses nədir? (Çəki: 1)

- ☒ sığorta halı
 - ☐ qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu iqtisadi-sosial ziyanın həcmi.
 - ☐ qəza nəticəsində atılan zərərli maddələrin həcmi.
 - ☐ qəza nəticəsində atılan zərərli maddələrin əhaliyə vurduğu ziyanın həcmi.
 - ☐ qəza nəticəsində atılan zərərli maddələrin sənaye müəssisələrinə vurduğu ziyanın həcmi
-

Sual: Sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmi nə adlanır? (Çəki: 1)

- ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmidir
 - ☒ sığorta obyektinin mahiyyəti
 - ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin həcmidir.
 - ☐ sığorta təşkilatına təqdim olunmuş sığorta haqqıdır.
 - ☐ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin dağılmış obyektlərin sayıdır.
-

Sual: 2 il və daha çox müddətə imzalanan sığorta necə adlanır? (Çəki: 1)

- ☐ müqavilə 1 illiyə imzalandıqda
 - ☐ yarım il müddətinə imzalandıqda.
 - ☒ güzəştli sığorta müqaviləsi
 - ☐ 1,5 il müddətinə imzalandıqda.
 - ☐ 3 ay müddətinə imzalandıqda
-

Sual: Ekoloji lizinq nədir? (Çəki: 1)

- ☐ kredit vəsait almaq
 - ☐ qaytarılmamaq şərti ilə icarə
 - ☐ təbiəti mühafizə tədbirlərinin maliyyələşməsi
 - ☐ bank işinin təşkili
 - ☒ təbiəti mühafizə avadlıqlarının icarəsi
-

Sual: Ekoloji lizinq hansı prinsip əsasında fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ dəyərin birdəfəlik ödənilməsi prinsipi

- ☒ qaytarmaq və müddət prinsipi
 - ☐ klassik lizinq formasında
 - ☐ investisiya prinsipi ilə
 - ☐ mülkiyyət lizinqi formasında
-

Sual: Xayrinq nədir? (Çəki: 1)

- ☐ rentinq
 - ☐ kempinq
 - ☒ orta müddətli əməliyyat
 - ☐ tempinq
 - ☐ sayrinq
-

Sual: “Standart,Liz-bek,icarədar” hansı lizinqin formalarıdır? (Çəki: 1)

- ☐ operativ, kənar.
 - ☐ lizinq «standart », operativ «standart».
 - ☒ maliyyə lizinqi
 - ☐ liz-bek, icarədar, kənar
 - ☐ standart, icarədar, operativ
-

Sual: İdxal,ixrac hansı lizinqin formasıdır? (Çəki: 1)

- ☐ daxili, xarici
 - ☐ idxal, ixrac
 - ☐ idxal, xaric
 - ☒ kənar
 - ☐ ixrac, regional.
-

BÖLMƏ: 09 02

Ad	09 02
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ekoloji sığorta fondlarının yaradılmasında məqsəd nədən ibarətdir? (Çəki: 1)

- ☒ ekoloji böhran, fəlakət və bədbəxt hadisələr vaxtı müəssisə, əhali və təşkilatlara dəyən ciddi sosial-iqtisadi zərərin ödənilməsi.
 - ☐ təsərrüfat layihələrinin maliyyələşdirilməsi.
 - ☐ yeni texnologiyaların alınması.
 - ☐ sənaye müəssisələrinin tikilməsi.
 - ☐ suvarma kanallarının çəkilməsi.
-

Sual: Aşağıdakılardan hansı ekoloji sığortanın əsas prinsiplərindən hesab edilmir? (Çəki: 1)

- ☐ 3-cü tərəfə dəyən zərərin maksimum ödənilməsi.
 - ☐ sığorta olunan tərəfin də iqtisadi maraqlarının qorunması.
 - ☐ sığortaçının sığorta ödənişinin minimumlaşmasında maraqları.
 - ☐ yaradılmış maliyyə vəsaitindən təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsində maksimum istifadəsi.
 - ☒ sığorta edənin sığorta ödənişinin həcmnin artırılmasında maraqları.
-

Sual: Aşağıdakılardan hansı sığorta hadisəsinə aid deyil? (Çəki: 1)

- ☐ əmlakın korlanması və məhv olunması üzündən dəyən zərərin kompensasiyası.
 - ☐ ətraf mühitdə həyat şəraitinin pisləşməsi ilə əlaqədar dəyən ziyan.
 - ☐ çirklənmiş ərazinin təmizlənməsi və oranın abadlaşdırılması üçün məsrəflər.
 - ☐ ilkin tədqiqatlar və məhkəmə prosesləri ilə əlaqədar məsrəflər.
 - ☒ müəssisə işçilərinin əmək haqqlarının ödənilməsi ilə əlaqədar olan məsrəflər.
-

Sual: Sığorta ödənişləri necə hesablanır? (Çəki: 1)

- ☐ müəssisənin illik dövriyyəsinin tarif əmsalına bölünməsi yolu ilə.
 - ☒ müəssisənin illik dövriyyəsinin tarif əmsalına vurulması yolu ilə.
 - ☐ müəssisənin illik dövriyyəsinin illik mənfəətə vurulması yolu ilə.
 - ☐ müəssisənin illik dövriyyəsinin illik mənfəətə bölünməsi yolu ilə.
 - ☐ müəssisənin illik dövriyyəsinin istehsal xərclərinə bölünməsi yolu ilə.
-

Sual: Aşağıdakılardan hansı ekoloji sığorta tarifiyin həcminə daxil deyildir? (Çəki: 1)

- ☐ sığorta təminatının ödənilməsi üçün ehtiyat fonda köçürmələr;
 - ☐ sığorta hadisələrinin xəbərdarlıq və qarşısının alınmasının maliyyələşdirilməsi fonduna köçürmələr.
 - ☒ normadan artıq təbiətdən istifadəyə və çirkləndirməyə görə köçürmələr.
 - ☐ sığorta təşkilatının məsrəflərinin ödənilməsi.
 - ☐ sığortaçının normativ gəliri.
-

Sual: Aşağıdakılardan hansı ekoloji sığortanın geniş tətbiqini ləngidən səbəblərdən deyil? (Çəki: 1)

- ☒ hərtərəfli normativ-hüquqi bazanın olmaması.
 - ☐ müəssisələrin çətin iqtisadi vəziyyəti.
 - ☐ ekoloji çirklərə görə tarif dərəcələrinin olmaması.
 - ☐ sığorta hal və hadisələrinin ehtimalının yüksək olması.
 - ☐ ekoloji proqram və layihələrə killü miqdarda maliyyə vəsaitinin ayrılması.
-

Sual: Sığorta müqaviləsinin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ müəssisənin ünvanı, adı, ekoloji riskin xarakteri, illik dövriyyənin həcmi (manatla)
- ☐ müəssisənin istehsal fəaliyyəti haqqında məlumatlar.
- ☐ istehsal prosesinin xarakteri haqqında məlumatlar, xammal, materialların və istehsal olunan məhsulun növləri.

- ☐ ətraf təbii mühit haqqında məlumatlar, havaya, suya, torpağa atılan tullantılar haqqında məlumat, tullantıların risk dərəcəsi və onların qarşısının alınma tədbirləri.
- ☒ müəssisənin fəaliyyətinin ekoloji aspektlərinə münasibətdə müsbət beynəlxalq rəyin formalaşdırılması.
-

Sual: Aşağıdakı cavablardan hansı xayrinqin mahiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ qısamüddətli əməliyyat.
- ☒ orta müddətli əməliyyat
- ☐ uzunmüddətli əməliyyat
- ☐ 1 ilə qədərki əməliyyat
- ☐ müddətsiz əməliyyat
-

Sual: Lizing «Standart» dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- ☐ avadanlığın istehsalçısı onu neft şirkətinə satır. O isə öz hövzəsində öz lizing firması vasitəsilə əmlakı icarəyə verir.
- ☐ avadanlığın istehsalçısı onu turizm şirkətinə satır, o isə öz növbəsində
- ☒ avadanlığın istehsalçısı onu maliyyə şirkətinə satır, o isə öz növbəsində öz lizing vasitəsi ilə əmlakı icarəyə verir.
- ☐ avadanlığın istehsalçısı onu sığorta şirkətinə satır, o isə öz növbəsində digər sığorta şirkətinə icarəyə verir.
- ☐ avadanlığın istehsalçısı onu səhimdar cəmiyyətə satır, o isə öz növbəsində əmlakı girov qoyur.
-

Sual: Aşağıdakı cavablardan hansı «icarədar-lizingin» mahiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ avadanlığı icarəyə götürənin özü əmlakı başqasına satır.
- ☒ avadanlığı icarəyə götürənin özü əmlakı başqasına icarəyə verir.
- ☐ avadanlığın sahibi onu maliyyə şirkətinə satır.
- ☐ avadanlığın sahibi onu istehsalçı şirkətə satır.
- ☐ avadanlığın sahibi onu girov qoyur.
-

Sual: Aşağıdakı cavablardan hansı lizing prosesinin ikinci mərhələsinə daxil deyil? (Çəki: 1)

- ☒ avadanlığın sonrakı istifadəsi barədə qərarın qəbul olunması
- ☐ lizing obyektinin alqı-satqı müqaviləsi.
- ☐ lizing avadanlığının istismara verilməsi haqqında akt.
- ☐ lizingə verilən avadanlığa texniki xidmət haqqında müqavilə.
- ☐ lizing obyektinin sığortası haqqında müqavilə.
-

Sual: Müasir idarəetmə sferasına daxildir (Çəki: 1)

- ☐ plan və proqnozlara əsaslanmaq
- ☒ sağlam düşüncə və sadə həqiqətlərə əsaslanmaq
- ☐ Yeni texnikaya yiyələnmək
- ☐ Bank, kredit sistemini qurmaq
- ☐ Yeni kadrlar hazırlamaq
-

Sual: Menecmentin beynəlmiləşdirilməsi nədir? (Çəki: 1)

- ☐ idarəetmədə rəhbərlik
 - ☐ yeni müəssisələrin yaradılması
 - ☐ istehsal qurğularının yenilənməsi
 - ☒ idarəetmə sferasının yeni tendensiyası
 - ☐ İnsan ekologiyasını təbliğ etmək
-

Sual: Ekoloji menecmentin sahəsinə daxildir (Çəki: 1)

- ☒ strateji menecment
 - ☐ Təbii menecment
 - ☐ Dəyişən menecment
 - ☐ Adi menecment
 - ☐ Xüsusi menecment
-

Sual: Ekoloji menecmentin əsasında daxildir (Çəki: 1)

- ☐ menecmentin funksional həcmi
 - ☐ ekoloji xidmət
 - ☐ ekoloji mahiyyət
 - ☐ ekoloji monitoring
 - ☒ ekoloji uçot və ekoloji audit
-

Sual: Ekoloji menecmentin neçə funksiyası var (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 7
 - ☐ 8
-

Sual: Ekoloji menecmentin funksiyasıdır (Çəki: 1)

- ☐ tullantısız texnologiya
 - ☐ texnoloji innovasiya prosesi
 - ☐ ekoloji bazarın təşkili
 - ☒ ekoloji idarəetmə
 - ☐ ekoloji marağın yaradılması
-

Sual: Təbiəti idarəetmənin mexanizminin ilk hazırlandığı dövlətlər (Çəki: 1)

- ☒ ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri
 - ☐ İngiltərə, Fransa, Kanada
 - ☐ Şərqi Avropa ölkələri
 - ☐ Cənub – Şərqi Asiya ölkələri
 - ☐ ABŞ, SSRİ
-

Sual: Tİ-nin və ətraf mühitin mühafizəsinin idarə olunması üsullarında aiddir (Çəki: 1)

- ☐ inzibati üsul
 - ☐ iqtisadi üsul
 - ☐ ekoloji-normativ üsul
 - ☐ vergi –güzəştləri üsulu
 - ☒ qeyri-fiskal üsullar
-

Sual: Subsidiyaların əhəmiyyəti nədir (Çəki: 1)

- ☒ müəssisələrə verilən dövlət yardımıdır
 - ☐ Güzəştlər
 - ☐ Kreditlərdir
 - ☐ Xüsusi vəsaitlərdir
 - ☐ Bank yatırımlarıdır
-

Sual: Yumşaq ekoloji ssudalar nə üçün verilir (Çəki: 1)

- ☐ biznes qurmaq üçün
 - ☒ təbiəti mühafizə tədbirləri üçün
 - ☐ Monitorinqlərin keçirilməsi üçün
 - ☐ Bank faizləri üçün
 - ☐ Verilmir
-

Sual: inkişaf etmiş ölkələrdə müxanizmlərin neçə %-i subsidiyalardan ibarətdir (Çəki: 1)

- ☐ 50%
 - ☐ 30%
 - ☐ 10%
 - ☒ 25 %
 - ☐ 45 %
-

Sual: Ekoloji marketing nədir (Çəki: 1)

- ☐ ekoloji ekspertiza
 - ☒ ekoloji bazarın idarəetmə fəaliyyəti
 - ☐ Sənaye mallarının ixracı
 - ☐ Bazar birjalrı
 - ☐ Sadəcə termindir
-

Sual: Ekoloji bazar konyukturasının öyrənilməsi 3 səviyyədə fərqləndirilir (Çəki: 1)

- ☐ müəssisə, firma, bazar
 - ☐ idarə, şirkət, bazar
 - ☒ ümumiqtisadi, sahəvi, əmtəəlik
 - ☐ Alıcılıq, ixrac, idxal
 - ☐ Hec nə ilə fərqlənmir
-

Sual: Bazar vəziyyətinin proqnoz metoduna daxil deyil (Çəki: 1)

- ☒ idarəetmə fəaliyyəti

- ☐ Ekstrapolyasiya
 - ☐ Eksspert qiymətləndirmə
 - ☐ İqtisadi-riyazi modelləşdirmə
 - ☐ Balans
-

Sual: Ekoloji bazar alıcılarına daxildir (Çəki: 1)

- ☐ bazarlar
 - ☒ hüquqi şəxslər
 - ☐ müəssisələr
 - ☐ təbiəti mühafizə idarələri
 - ☐ istehlakçılar
-

Sual: Təbiətdərin istifadəyə görə lisenziyaların verilməsinə aid edilir] (Çəki: 1)

- ☒ xüsusi icazə sənədləri
 - ☐ Dövlətin yardımı
 - ☐ İnsanların könüllü yardım
 - ☐ Təbiəti mühafizəyə ayrılan vəsait
 - ☐ Biosferin qorunması
-

Sual: Aşağıdakı təbiətin mühafizə fəaliyyət növləri lisenziyalaşdırılır (Çəki: 1)

- ☐ qida məhsullarından istifadə
 - ☐ istehlak mallarından istifadə
 - ☒ yeraltı sərvətlərdən istifadə
 - ☐ Mühafizə sənədlərinin reallaşdırılması
 - ☐ Bazar qiymətlərinin müəyyən edilməsi
-

Sual: Ekoloji sığorta fondlarının yaradılmasında məqsəd nədən ibarətdir? (Çəki: 1)

- ☒ ekoloji böhran, fəlakət və bədbəxt hadisələr vaxtı müəssisə, əhali və təşkilatlara dəyən ciddi sosial-iqtisadi zərərin ödənilməsi.
 - ☐ təsərrüfat layihələrinin maliyyələşdirilməsinə.
 - ☐ yeni texnologiyaların alınmasına.
 - ☐ sənaye müəssisələrinin tikilməsinə.
 - ☐ suvarma kanallarının çəkilməsinə
-

Sual: Aşağıdakı cavablardan hansı «icarədar-lizinqin» mahiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ avadanlığı icarə lizinqi.
 - ☒ icarədar-lizinq.
 - ☐ avadanlığın sahibi onu maliyyə şirkətinə satır.
 - ☐ avadanlığın sahibi onu istehsalçı şirkətə satır.
 - ☐ avadanlığın sahibi onu girov qoyur.
-

Sual: Ekoloji böhran, fəlakət və bədbəxt hadisələr vaxtı müxtəlif sahələrə dəyən sosial iqtisadi zərərin ödənilməsi nəyin yaranmasına imkan verir? (Çəki: 1)

- ☒ ekoloji sığorta fondlarının
 - ☐ təsərrüfat layihələrinin maliyyələşdirilməsi.
 - ☐ yeni texnologiyaların alınması
 - ☐ sənaye müəssisələrinin tikilməsi
 - ☐ suvarma kanallarının çəkilməsi.
-

Sual: Ekoloji sığortanın əsasının prinsiplərindən biridir: (Çəki: 1)

- ☐ iki tərəfin müqaviləsinin pozulması
 - ☐ əmlakın sığortalanması və təminatı
 - ☒ üçüncü tərəfə dəyən zərərin maksimum ödənilməsi
 - ☐ sığorta şirkətinin məsuliyyəti
 - ☐ sığorta haqqının hissə hissə ödənilməsi
-

Sual: Ekoloji sığorta kimi müəyyən olunan sığorta qiyməti necə müəyyən olunur? (Çəki: 1)

- ☐ müəssisənin illik məsrəfləri
 - ☒ müəssisənin illik dövriyyəsinin həcmi
 - ☐ ekoloji banklarda vəsaitin vəziyyəti
 - ☐ ekoloji sığorta mənbəyinin təyini
 - ☐ müəssisənin istehsal həcmi
-

Sual: Normadan artıq təbiətdən istifadəyə və çirklənməyə görə köçürmələrə daxil deyil: (Çəki: 1)

- ☐ sığorta təminatının ödənilməsi üçün ehtiyat fonda köçürmələr;
 - ☐ sığorta hadisələrinin xəbərdarlıq və qarşısının alınmasının maliyyələşdirilməsi fonduna köçürmələr.
 - ☒ ekoloji sığorta tarifinin həcmi
 - ☐ sığorta təşkilatının məsrəflərinin ödənilməsi
 - ☐ sığortaçının normativ gəliri
-

Sual: Ekoloji sığorta ödənişləri hansı yolla hesablanır? (Çəki: 1)

- ☐ tarif əmsalının illik miqdarı ilə
 - ☐ müəssisənin istehsal gücü ilə
 - ☐ əldə olunan gəlirin miqdarı ilə
 - ☒ müəssisənin illik dövriyyəsinin tarif əmsalına vurulması ilə
 - ☐ maliyyə qanunları ilə
-

Sual: Rentinq nədir? (Çəki: 1)

- ☐ bir neçə günlük əməliyyat
 - ☐ bir neçə həftəlik əməliyyat
 - ☐ əməliyyatlar silsiləsi
 - ☒ bir ilə qədərki əməliyyat
 - ☐ uzun müddətli əməliyyat
-

Sual: Maliyyə lizinqində avadanlıqlar neçə il müddətinə icarəyə verilir? (Çəki: 1)

- ☐ 2-3-5 il
☐ 3-5-6 il
☐ 5-7 il
☐ 10-15 il
☒ 5-10-20 il

Sual: Avadanlığı icarəyə götürənin özü əmlakı başqasına icarəyə verirsə, bu hansı lizinqdir? (Çəki: 1)

- ☐ avadanlığı icarəyə götürənin özü əmlakı başqasına satır.
☒ avadanlığı icarəyə götürənin özü əmlakı başqasına icarəyə verir.
☐ avadanlığın sahibi onu maliyyə şirkətinə satır.
☐ avadanlığın sahibi onu istehsalçı şirkətə satır.
☐ avadanlığın sahibi onu girov qoyur.

Sual: Tİİ mexanizmləri elementinə daxil deyil: (Çəki: 1)

- ☒ təbii ehtiyatlardan istifadə hüququ
☐ ətraf mühitin çirklənməsinə görə ödəniş
☐ ekoloji fondlar
☐ ekoloji proqramlar
☐ ekoloji sığorta

Sual: Tİİ mexanizmləri elementinə daxildir: (Çəki: 1)

- ☐ texnoloji bazarın yaradılması
☒ təbii ehtiyatlar bazarının yaradılması
☐ iqtisadi istiqamətin formalaşması
☐ ekoloji maarifləndirmə
☐ ekoloji mədəniyyət

Sual: Ekoloji mənbələrin yaranma mənbələrinə aid deyil: (Çəki: 1)

- ☐ könülü keçirmələr
☐ ekoloji zərərin ödənilməsinə görə ödənişlər
☒ təbii obyektlərin qorunmasına görə ödənişlər
☐ çirklənməyə görə ödənişlər
☐ tullantıların yerləşməsinə görə ödənişlər

BÖLMƏ: 10 01

Ad	10 01
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ekoloji menecmentin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ ekoloji marketing;
 - ☐ planlaşdırma ;
 - ☐ tənzimlənmə;
 - ☐ uçot və nəzarət;
 - ☒ balanslaşdırma.
-

Sual: Ekoloji menecmentin prinsipləri aşağıdakılardır: 1. Məqsədyönlülük; 2. Təfəkkürə əsaslanma; 3. İqtisadi təhlil; 4. Səmərəlilik; 5. Ardıcılıq. (Çəki: 1)

- ☐ 1, 3, 5;
 - ☐ 2, 4, 5;
 - ☒ 1, 2, 5;
 - ☐ 3, 4, 5;
 - ☐ 1, 2, 3.
-

Sual: Ekoloji menecment konsepsiyasında mühüm rol oynayan funksiya: (Çəki: 1)

- ☐ təhlükəsizlikdir;
 - ☐ yerləşdirmədir;
 - ☒ idarəetmədir;
 - ☐ tullantıların utilizasiyasıdır;
 - ☐ səmərəlilikdir.
-

Sual: Ekoloji menecmentin prinsiplərindən deyil: (Çəki: 1)

- ☐ təfəkkürə əsaslanma;
 - ☐ uzaqgörənlik;
 - ☐ məqsədyönlülük;
 - ☐ ardıcılıq;
 - ☒ səmərəlilik.
-

Sual: Ekoloji menecmentin funksiyalarından biri aşağıdakıdır: (Çəki: 1)

- ☐ balanslaşdırmaya;
 - ☒ planlaşdırma;
 - ☐ ekoloji öhdəliklərə;
 - ☐ ekoloji siyasətə;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Menecmentdə ekoloji fəaliyyətin təşkilinə aid deyil: (Çəki: 1)

- ☐ vəzifə öhdəliklərinin və məsuliyyətin bölgüsü;
 - ☐ idarəetmə prosedurlarının hazırlanması;
 - ☐ tələblərin müəyyənləşməsi və daxili sənədləşmənin hazırlanıb tətbiqi;
 - ☒ ekoloji fəaliyyətin planlaşdırılmasına maraqlı tərəf və şəxslərin cəlbə;
 - ☐ xüsusi səlahiyyətli məsul şəxs və bölmələrin müəyyənləşdirilməsi.
-

Sual: Təbiəti mühafizə tədbirlərinin əsas mənbəyi nədir? (Çəki: 1)

- ☒ dövlət büdcəsi
 - ☐ köçürmə vəsaitlər
 - ☐ şəxsi vəsaitlər
 - ☐ banklar
 - ☐ kreditlər
-

Sual: Ətraf mühitin mühafizəsi ictimai fondu nədir? (Çəki: 1)

- ☐ məcburi vəsait
 - ☐ bank vəsaitləri
 - ☐ kreditlər
 - ☐ subsidiyalar
 - ☒ könüllü yardım
-

Sual: Azərbaycanda neçənci ildə ekoloji fond yaradılmışdır? (Çəki: 1)

- ☐ 1995- ci ildə
 - ☒ 1990- ci ildə
 - ☐ 2000-ci ildə
 - ☐ 2003- cü ildə
 - ☐ 2005 – ci ildə
-

Sual: Büdcədən kənar ekoloji fondların yaradılmasında əsas məqsəd nədir? (Çəki: 1)

- ☐ ekoloji fondların təşkili
 - ☐ dövlət banklarının yaradılması
 - ☐ elmi- texniki layihələrin yaradılması
 - ☒ müstəqil maliyyə strukturunun yaradılması
 - ☐ kreditlərin verilməsi
-

Sual: Ətraf mühitin çirklənməsinə görə ödənişlər ekoloji fondun neçə faizini təşkil edir? (Çəki: 1)

- ☐ 50-60%
 - ☒ 80-85%
 - ☐ 20-25%
 - ☐ 30-40%
 - ☐ 40-50%
-

Sual: Müəssisələrin ekoloji fondları harada toplanır? (Çəki: 1)

- ☐ faizli əmanət kimi
 - ☐ regional fondlarda
 - ☐ maliyyə qurumlarında
 - ☐ ekoloji fond toplanmır
 - ☒ bankda xüsusi hesab kimi
-

Sual: Müəssisələrin ekoloji fondlarının mənbəyinə daxildir: (Çəki: 1)

- ☐ sığorta mənbələri
- ☒ müəssisənin gəlirləri
- ☐ sığorta tarifləri
- ☐ xidmət bazasının vəsaiti
- ☐ belə mənbələr yoxdur

Sual: Ekoloji sığorta müqavilələri hansı müddətə imzalanır? (Çəki: 1)

- ☐ 1 ilə qədər
- ☐ 3 il müddətinə
- ☐ 5 il qədər
- ☐ yarım ilə
- ☒ 2 il və daha çox

Sual: Çirklənmə ilə əlaqədar vəziyyətin təxminən neçə faizindən sığortalanmaq lazımdır? (Çəki: 1)

- ☐ 50% - dən
- ☐ 20% - dən
- ☒ 80% - dən
- ☐ 60% - dən
- ☐ 100% - dən

Sual: Ekoloji lizinq digər hansı səlahiyyətləri həyata keçirir? (Çəki: 1)

- ☐ kompleks mübadilə
- ☐ kreditlər
- ☐ subsidiyalar
- ☐ dotasiyalar
- ☒ alqı - satqı, sələm

BÖLMƏ: 10 02

Ad	10 02
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ekoloji menecment nədir? (Çəki: 1)

- ☐ cəmiyyətin idarə olunmasını özündə birləşdirən bir sahədir;
- ☒ təbii resurslardan istifadədə ekoloji-iqtisadi problemlərin idarə olunmasını öyrənən elm sahəsidir;
- ☐ təsərrüfatın inkişafını və planlaşdırılmasını təmin edən sahədir;
- ☐ təbiətdən istifadə tədbirlərinin uçuşu və nəzarətini təmin edən elm sahəsidir.
- ☐ faydalı qazıntıların hasilatı, emalı və istifadəsini təmin edən sahədir.

Sual: Ekoloji menecment konsepsiyasına aid deyil: (Çəki: 1)

- ☐ ekoloji menecmentin prinsipi;
 - ☒ texnoloji, sosial ,innovasiya prosesi;
 - ☐ ekoloji menecmentin təşkili;
 - ☐ ekoloji menecmentin funksional həcmi;
 - ☐ elmin metodologiyası və rolu.
-

Sual: Ekoloji menecmentin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ qiymətləndirmə, təhlildir;
 - ☐ ekstrapolyasiya, kartoqrafik üsuldur;
 - ☒ balans, nəzarət, uçot və auditdir;
 - ☐ planlaşdırma, proqnozlaşdırma və monitorinqdir;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Ekoloji menecmentin funksiyaları aşağıdakılardır: 1. Təbiətdən istifadə tədbirlərinin uçotu və nəzarət; 2. Planlaşma və tənzimlənmə; 3. Balanslaşdırma və nizamlama; 4. Təşkilatlanma və motivləşmə; 5. Səmərəlilik və təhlükəsizlik. (Çəki: 1)

- ☒ 1, 2, 4;
 - ☐ 2, 3, 5;
 - ☐ 3, 4, 5;
 - ☐ 1, 4, 5;
 - ☐ 2, 4, 5.
-

Sual: Ekoloji menecmentin vəzifələri: 1. Müəssisənin yaşıl imicinin yaradılması; 2. Təhlükəsiz istehsal prosesinin təşkili; 3. İstehsalın təkmilləşdirilməsi; 4. Ekoloji öhdəlik və siyasətin təşkili; 5. Ekoloji planlaşdırma və proqnozlaşdırma. (Çəki: 1)

- ☐ 2, 4, 5;
 - ☒ 1, 2, 3;
 - ☐ 2, 3, 4;
 - ☐ 3, 4, 5;
 - ☐ 1, 4, 5.
-

Sual: Ekoloji menecment sisteminin elementləri: 1. Fəaliyyətin auditı və nəzarət; 2. Ekoloji siyasət; 3. Fəaliyyətin təşkili və reallaşdırması; 4. Təbiətdən istifadənin planlaşdırılması; 5. Ekoloji subsidiyalar. (Çəki: 1)

- ☐ 1, 2, 3;
 - ☐ 3, 4, 5;
 - ☒ 2, 3, 4;
 - ☐ 1, 4, 5;
 - ☐ 1, 3, 5.
-

Sual: Ekoloji menecmentin vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ təhlükəsiz istehsal prosesinin təşkilinə;
- ☐ ekoloji uyğunluğun təmininə;

- ☒ ekoloji öhdəlik və siyasətin təşkili;
 - ☐ istehsalın təkmilləşdirilməsinə;
 - ☐ müəssisənin «yaşıl imicinin» yaradılmasına.
-

Sual: Ekoloji menecmentin inkişaf amillərinə daxildir: (Çəki: 1)

- ☐ ekoloji ödənişlər;
 - ☐ ekoloji yönümlü subsidiyalar;
 - ☐ ekoloji mühitə kompleks təsir;
 - ☒ ekoloji şəraitin monitorinqi, təsir və resursların mövcudluğu;
 - ☐ ekoloji planlaşdırma və proqnozlaşdırma.
-

Sual: Təbiəti mühafizə tədbirlərinin maliyyələşməsi hansı vəsaitin hesabınadır? (Çəki: 1)

- ☐ cərimələrin
 - ☒ büdcədən kənar ərazi ekoloji fondların
 - ☐ müxtəlif tədbirlərin
 - ☐ yerli büdcələrin
 - ☐ vəsait ayrılır.
-

Sual: Təbiəti mühafizə tədbirlərinin maliyyələşməsi hansı vəsaitin hesabına ala bilər? (Çəki: 1)

- ☒ bank kreditləri
 - ☐ limit sistemi
 - ☐ fond sistemi
 - ☐ yüksək % kreditlər
 - ☐ subsidiyalar
-

Sual: Mərkəzləşmiş dövlət büdcəsi hesabına hansı təşkilatın fəaliyyəti maliyyələşdirilir? (Çəki: 1)

- ☐ Fövqəladə Hallar Nazirliyi
 - ☒ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 - ☐ Vergilər Nazirliyi
 - ☐ Xarici İşlər Nazirliyi
 - ☐ Maliyyə Nazirliyi
-

Sual: İnkişaf etmiş ölkələrdə təbii mühitin çirklənməsi ilə mübarizəyə ümumi milli məhsulun necə faizi yönəldilir? (Çəki: 1)

- ☐ 5 faizi
 - ☐ 10 faizi
 - ☐ 20 faizi
 - ☒ 3% qədər
 - ☐ 6% qədər
-

Sual: Ekoloji fondlar formalaşma mənbələri hansıdır? (Çəki: 1)

- ☐ ekologiya proqramlarının tərtibi
- ☐ xarici investisiyalar
- ☐ kredit faizləri
- ☐ dotasiyalar
- ☒ təsərrüfat fəaliyyətinin gəlirləri hesabına

Sual: Ekoloji fondun neçə % - i yerli əhəmiyyətli təbiəti mühafizə tədbirlərinə yönəldilir? (Çəki: 1)

- ☒ 60 faizi
- ☐ 40 faizi
- ☐ 20 faizi
- ☐ 10-15 faizi
- ☐ 15-20 faizi

Sual: Ekoloji fondun 10% hansı tədbirlərə yönəldilir? (Çəki: 1)

- ☐ yerli əhəmiyyətli
- ☐ beynəlxalq əhəmiyyətli
- ☐ lokal əhəmiyyətli
- ☒ Respublika əhəmiyyətli
- ☐ xarici texnologiyaya

Sual: Ekoloji qəza və fəlakətlərin sayının artması nə ilə nəticələnir? (Çəki: 1)

- ☐ mənfəət artır
- ☐ sığorta halları azalır
- ☒ iqtisadi zərər artır
- ☐ sosial vəziyyət yaxşılaşır]
- ☐ əmlak korlanır

Sual: İki şəxsdən ibarət olan lizinq necə adlanır? (Çəki: 1)

- ☐ hüquqi
- ☐ hüquqi
- ☐ obyektiv
- ☒ klassik
- ☐ operativ

BÖLMƏ: 11 01

Ad	11 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Ekoloji bazarın vəziyyətinin inkişafını proqnozlaşdıran metodlara aid deyil:

(Çəki: 1)

- ☐ ektrapolyasiya;
 - ☐ ekspert qiymətləndirmə;
 - ☐ iqtisadi-riyazi modelləşdirmə;
 - ☒ təhlil;
 - ☐ balans.
-

Sual: Ekoloji bazarın vəziyyəti qiymətləndirilir: (Çəki: 1)

- ☐ firmalardan asılılıq dərəcəsi;
 - ☒ faktların və şəraitin məcmusu;
 - ☐ rəqabət vəziyyəti;
 - ☐ kəmiyyət və keyfiyyət dəyişkənliyi;
 - ☐ mal və materialların olması.
-

Sual: Bazar tədqiqatlarında istifadə olunan informasiya növləri: (Çəki: 1)

- ☒ ümumi, xüsusi, kommersiya;
 - ☐ müəssisə, firma və təşkilatlara;
 - ☐ sahə, birlik, kommersiyalara;
 - ☐ iqtisadi, hüquqi, xüsusi tədqiqatlara;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Ekoloji bazarın bölünməsi istiqamətləri aşağıdakılardır: (Çəki: 1)

- ☐ xammal növləri üzrə;
 - ☐ texnoloji qurğular və xammallar üzrə;
 - ☒ məhsul növləri və alıcı qrupları üzrə;
 - ☐ mal və xidmət növləri üzrə;
 - ☐ tələbat və satış üzrə.
-

Sual: Marketing idarəetmə prosesi mərhələlərindən deyil: (Çəki: 1)

- ☐ bazar imkanlarının analizi;
 - ☐ məqsədli bazarın seçilməsi;
 - ☐ marketing kompleksinin hazırlanması;
 - ☒ bazarın hansı mallarla dolduğunu müəyyənləşdirmək;
 - ☐ marketing tədbirlərinin həyata keçirilməsi.
-

Sual: Ekoloji bazarın əsas segmentindən (bölünmə) deyil: (Çəki: 1)

- ☐ xammal;
 - ☐ təbiəti mühafizə;
 - ☒ ətraf mühiti mühafizə;
 - ☐ enerji;
 - ☐ gigiyenik və texnoloji.
-

Sual: Təbiəti mühafizə fəaliyyətinin idarə olunması keçən əsrin sonunda hansı regionlarda hazırlanmışdır? (Çəki: 1)

- ☒ Avropa və ABŞ – da
- ☐ Yaponiyada
- ☐ Kanada və ABŞ – da
- ☐ SSRİ – də
- ☐ Fransa və İtaliyada

Sual: Ekoloji biznes nə deməkdir? (Çəki: 1)

- ☐ ekoloji menecment
- ☐ ekoloji marketing
- ☐ idarəetmə
- ☐ ekoloji lizinq
- ☒ ekoloji sahibkarlıq

BÖLMƏ: 12 01

Ad	12 01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təbiətdən istifadənin idarə olunması üsullarıdır: (Çəki: 1)

- ☐ fiskal, hüquqi, qeyri-hüquqi;
- ☒ qeyri-fiskal, dövlət gəlirləri və məsrəfləri ilə bağlı;
- ☐ gəlir və məsrəflər, hüquqi;
- ☐ gəlir və məsrəflər, hüquqi;
- ☐ hüquqi təminat və məsrəf.

Sual: Təbiətdən istifadənin idarə olunması üsullarına aid deyil: (Çəki: 1)

- ☐ dövlət məsrəflərinə;
- ☐ dövlət gəlirlərinə;
- ☐ qeyri-fiskal üsula;
- ☒ proqram-məqsəd;
- ☐ dövlət məsrəfləri və gəlirlərinə.

Sual: Ekoloji subsidiyalar: (Çəki: 1)

- ☐ müəssisələrə verilən faizli kreditlər;
- ☒ müəssisələrə müvəqqəti və qaytarılmadan verilən dövlət yardımını;
- ☐ əhalinin topladığı pul yardımı;
- ☐ təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi üçün verilən qrantlar;
- ☐ müəssisə gəlirlərindən ayırmalar.

Sual: Girovlar sistemi: (Çəki: 1)

- ☐ təbiəti mühafizə tədbirlərinə ayrılan vəsait növüdür;
 - ☐ tutulan sığorta məbləğidir;
 - ☒ təhlükəli məhsulların qiymətinə əlavə olunan sığorta haqlarının tutulmasıdır;
 - ☐ təbiəti mühafizə tədbirlərinin stimullaşdırılması üçün ayrılan haqlardır;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: İnzibati vergilər: (Çəki: 1)

- ☒ yerli təbiəti mühafizə orqanlarının nəzarət fəaliyyətinə görə ödəniş;
 - ☐ ekoloji cəhətdən təmiz məhsul istehsal edən müəssisələrə verilən ödəniş;
 - ☐ ətraf mühitin çirkləndirməyə görə tutulan ödəniş;
 - ☐ təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə görə ödəniş;
 - ☐ tutulan sığorta məbləğ.
-

Sual: Mülki hüquqi tənzimlənmə: (Çəki: 1)

- ☐ əhəlinin hüquq və vəzifələrinin müəyyənləşməsidir;
 - ☐ cəmiyyətin istehsal fəaliyyətini tənzimləyən normalardır;
 - ☐ sosial-ictimai münasibətləri tənzimləyən qanunlardır;
 - ☒ hüquqi münasibətlərdə tərəflərin bərabərliyinə əsaslanan metoddur;
 - ☐ insanların ekoloji hüquqlarını tənzimləyən metoddur.
-

Sual: Azərbaycanda ekologiya hüququnun mənbələrinə aid deyil: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının konstitusiyasına;
 - ☐ Azərbaycan Respublikasının qanunlarına;
 - ☐ Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrinə;
 - ☐ Nazirlər kabinetinin qərar və sərəncamlarına;
 - ☒ regional ekoloji təşkilatların qərarları.
-

Sual: Ekoloji hüquq pozuntularına görə məsuliyyətin funksiyalarından deyil: (Çəki: 1)

- ☐ həvəsləndirmədir;
 - ☐ kompensasiyadır;
 - ☐ qabaqlamadır;
 - ☒ cərimədir;
 - ☐ cəzadır.
-

Sual: Ekoloji hüquq pozuntusuna görə inzibati məsuliyyət: (Çəki: 1)

- ☒ səlahiyyətli dövlət orqanı tərəfindən inzibati tənbeh tədbiridir;
 - ☐ inzibati xətalara görə məsuliyyətdir;
 - ☐ şəxsi mülkiyyətə -vurulan ziyana görə inzibati tənbeh tədbiridir;
 - ☐ təbii mühitə vurulan ziyana görə inzibati tənbeh tədbiridir;
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Regional problemlərin həlli məsələlərinə daxildir: (Çəki: 1)

- ☐ alternativ variantların olması
- ☒ təbiəti mühafizənin kompleks sxemləri
- ☐ elmi təhlillər
- ☐ iqtisadi göstəricilər
- ☐ baza layihələri

Sual: Təbiətdən istifadənin regional problemləri üçün bu cəhətlər səciyyəvidir? (Çəki: 1)

- ☐ kompleks maliyyələşmə
- ☐ variantın seçilməyi
- ☐ proqnozlaşdırma
- ☒ yüksək kapital tutumu
- ☐ kəmiyyət problemləri

Sual: Regional proqramların formalaşması üçün hansı vasitələrdən istifadə edilir? (Çəki: 1)

- ☐ texnoloji vasitələrdən
- ☒ texniki vasitələrdən
- ☐ təbii resurs potensialından
- ☐ idarəetmə elementlərindən
- ☐ planlaşmadan

BÖLMƏ: 13 01

Ad	13 01
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təbiətdən kompleks istifadə lisenziyası müəyyən etmir: (Çəki: 1)

- ☐ təbii ehtiyatlardan istifadənin istismar həddini;
- ☐ ciddi ekoloji tələbləri;
- ☐ ekoloji məhdudiyyəti;
- ☐ çirklənmə həddini;
- ☒ məsuliyyət həddini.

Sual: Azərbaycanda təbiəti mühafizə sahəsindəki fəaliyyətin lisenziyalasdırılması haqqında fərman neçənci ildə verilmişdir? (Çəki: 1)

- ☐ 1995-ci ildə;
- ☐ 1996-cı ildə;
- ☐ 1997-ci ildə;
- ☐ 1998-ci ildə;
- ☒ 2000-ci ildə.

Sual: Ekoloji sertifikatlaşdırma həyata keçirilir: (Çəki: 1)

- ☐ məcburi, razılıqla;
 - ☒ icbari, könüllü;
 - ☐ istehlak, uyğunluq;
 - ☐ məqsədli, məcburi;
 - ☐ sağlamlıq, icbari.
-

Sual: Dövlət ekoloji sertifikatlaşma sisteminin formalaşdırılmasında lazım olmayanlar: (Çəki: 1)

- ☐ obyektin təmizlik;
 - ☐ təhlükəsizlik tullantılar;
 - ☐ elmi araşdırmalar;
 - ☐ standartın forması;
 - ☒ təhlükəsiz tullantılar.
-

Sual: Şəhərlərin özünəməxsus xüsusiyyətlərinə aiddir: (Çəki: 1)

- ☐ şəhər mühiti seçilir
 - ☐ şəhərlərdə smog hadisəsi baş verir
 - ☐ şəhərlər az su işlədir
 - ☐ ətrafa nisbətən yağıntı az düşür
 - ☒ su dövrün tamamilə pozulmuş olur
-

BÖLMƏ: 14 01

Ad	14 01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Şəhərlərdə sanitariya-qoruyucu yaşıllıq zonaları bölünür: (Çəki: 1)

- ☐ eni 5-10 km;
 - ☐ eni 3-5 km;
 - ☐ eni 1-3 km;
 - ☒ eni 50-1000 m;
 - ☐ eni 1,5-2 km.
-

Sual: Şəhərlərdə yaranan smog tiplərindən deyil: (Çəki: 1)

- ☐ London smogu;
- ☐ Alyaska smogu;
- ☐ London və Alyaska smogu;
- ☒ Tokio smogu;

☐ Los-Anceles smoqu.

Sual: Los-Anceles smoqu adlanır: (Çəki: 1)

- ☐ buzlu;
☐ rütubətli;
☐ tozlu;
☒ fotokimyəvi;
☐ kimyevi.
-

Sual: London smoqu adlanır: (Çəki: 1)

- ☐ buzlu smoq;
☐ tozlu smoq; ;
☒ rütubətli smoq; ;
☐ fotokimyəvi smoq; ;
☐ kimyevi smoq;.
-

Sual: Alyaska smoqu adlanır: (Çəki: 1)

- ☒ buzlu;
☐ rütubətli;
☐ tozlu;
☐ fotokimyəvi;
☐ kimyevi.
-

Sual: Şəhərlərin istehsalat zonalarından deyil (Çəki: 1)

- ☐ sənaye zonasına aiddir;
☐ kommunal zonasına aiddir;
☐ mühəndis və nəqliyyata aiddir;
☒ xüsusi təyinat;
☐ sanitariya qoruyucu zonalara aiddir.
-

BÖLMƏ: 15 01

Ad	15 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Azərbaycanın illik su ehtiyatları təşkil edir: (Çəki: 1)

- ☐ 21-27 km³;
☐ 10,3 – 21 km³;
☐ 20 -30 km³;
☒ 24 -31 km³;

☐ 27 -34 km³.

Sual: Azərbaycanda təsərrüfat sahələri içərisində ətraf mühitə çox təsir göstərən:
(Çəki: 1)

- ☒ sənaye;
 - ☐ nəqliyyat;
 - ☐ kənd təsərrüfatı;
 - ☐ səhiyyə;
 - ☐ mənzil-kommunal.
-

Sual: Azərbaycanda ətraf mühitə mənfi təsir göstərən sənaye sahələrindən deyil:
(Çəki: 1)

- ☐ kimya;
 - ☒ selluloz-kağız;
 - ☐ metallurgiya;
 - ☐ yanacaq;
 - ☐ energetika.
-

Sual: Azərbaycanın sənaye şəhərlərinin atmosfer hövzəsinin çirklənmə mənbələrindən deyil: (Çəki: 1)

- ☐ əlvan metallurgiya;
 - ☐ kimya;
 - ☐ yanacaq;
 - ☒ dağ-mədən;
 - ☐ energetika.
-

Sual: Təbiətdən istifadə sahəsində beynəlxalq əməkdaşlıq prinsiplərindən deyil:
(Çəki: 1)

- ☐ bərpa olunmayan resurslardan kompleks istifadə;
 - ☐ ölkələrin öz ərazilərindəki təbii resurslardan istifadə hüququ;
 - ☐ təbii ekosistemlərin qorunması sahəsində əməkdaşlıq;
 - ☒ kənd təsərrüfatında kimyalaşdırmanın genişləndirilməsi;
 - ☐ təbii resursların gələcək nəsəl üçün qorunması.
-

Sual: BMT-nin «Ətraf mühit məsələsi» üzrə konfransı keçirilmişdir: (Çəki: 1)

- ☐ 1968-ci ildə;
 - ☐ 1970-ci ildə;
 - ☒ 1972-ci ildə;
 - ☐ 1974-cü ildə;
 - ☐ 1976-cı ildə.
-

Sual: Təbiətdən istifadə prosesində yaranan global problemlərdəndir: (Çəki: 1)

- ☐ təbii mühitin mühafizəsi;
- ☒ ekoloji problemi;

- ☐ meşələrin bərpası problemi;
- ☐ çirkab sularının təmizlənməsi problemi;
- ☐ atmosferin mühafizəsi və bərpası.

Sual: Təbiətdən istifadə prosesində yaranan qlobal problemlərdən deyil: (Çəki: 1)

- ☐ ərzaq problemi;
- ☐ ətraf mühitin çirklənməsi problemi;
- ☐ demoqrafik problemlər;
- ☒ təbii mühitin qorunması problemi;
- ☐ xammal və yanacaq problemi.

BÖLMƏ: 07 02

Ad	07 02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Təbiətdən istifadənin iqtisadi metodlarına aid deyil: (Çəki: 1)

- ☐ ödənişlər;
- ☐ subsidiyalar;
- ☐ girov sistemi;
- ☒ aid deyil ;
- ☐ limitlər sistemi.

Sual: Təbiətdən istifadənin tənzimlənməsinin idarəetmə funksiyasına aiddir: (Çəki: 1)

- ☒ təbii resursların və təbiət obyektlərinin qeydiyyatına;
- ☐ iqtisadi və ekoloji sistemlərin idarə olunmasına;
- ☐ təbiətdən istifadənin proqnozlaşdırılmasına;
- ☐ özünüidarənin məhdudlaşdırılmasına;
- ☐ məcburi göstəriş və təqdimatına.

Sual: Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin tənzimləmə metodları aşağıdakılardır: (Çəki: 1)

- ☐ hüquqi və qeyri-hüquqi metoduna;
- ☐ komplekslik, öncüllük, planlaşdırma metoduna;
- ☐ balans sistem yanaşma metoduna;
- ☒ imperativ, iqtisadi, inzibati-hüquqi metoduna;
- ☐ iqtisadi-riyazi, statistik, inzibati metoduna.

Sual: Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə tətbiq olunan bazar mexanizmlərindən deyil: (Çəki: 1)

- ☐ çirklənməyə görə ödənişlərə;
 - ☐ havaya və suya atılan zərərli maddələr üçün lisenziyanın alınıb satılmasına;
 - ☐ ekoloji cəhətdən təhlükəli məhsulların anbarda toplanmasına və saxlanmasına görə girov qoyulmasına;
 - ☒ təbii ehtiyatların və çirklənmənin qiymətləndirilməsi;
 - ☐ ekoloji cəhətdən təhlükəli layihə və tədbirlərə maliyyə yardımının ayrılmasına.
-

Sual: Təbiətdən istifadənin regional problemlərinin həlli aşağıdakı qruplarda birləşdirilir: 1. Təbiəti mühafizə tədbirlərinin sahə işçi proqramının rayonlar üzrə bölgüsünə; 2. Təbiəti mühafizənin texnoloji istiqamətinin sahə işçi proqramına; 3. Təbiətdən səmərəli istifadənin iqtisadi mexanizmlərinin regional bölgüsünə; 4. Təbii mühitin komponentləri və ya ayrıca təbii resursların mühafizəsi üzrə tədbirlər sxeminə; 5. Təbiəti mühafizənin kompleks ərazi sxemi. (Çəki: 1)

- ☐ 1, 2, 3;
 - ☐ 2, 3, 4;
 - ☐ 3, 4, 5;
 - ☒ 1, 4, 5;
 - ☐ 1, 3, 5.
-

Sual: İnsan və təbiətin qarşılıqlı əlaqəsinin tənzimləmə istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ iqtisadi, texnologiyə uyğundur;
 - ☐ inzibati- hüquqiyyə uyğundur;
 - ☐ beynəlxalq-hüquqiyyə uyğundur;
 - ☒ ictimai-sosiallığa uyğundur;
 - ☐ ekoloji-maarifləndirməyə uyğundur.
-

Sual: Komplekslilik təbiətdən istifadənin iqtisadi metodlarının hansına uyğundur ? (Çəki: 1)

- ☐ ödənişlər;
 - ☐ subsidiyalar;
 - ☐ girov sistemi;
 - ☒ aid deyil;
 - ☐ limitlər sistemi
-

Sual: Təbii resursların və təbiət obyektlərinin qeydiyyatı Tİ-nin hansı göstəricisinə aiddir? (Çəki: 1)

- ☒ Tİ-nin tənzimlənməsinin idarəetmə funksiyasına
 - ☐ iqtisadi və ekoloji sistemlərin idarə olunması
 - ☐ təbiətdən istifadənin proqnozlaşdırılması;
 - ☐ özünüidarənin məhdudlaşdırılması;
 - ☐ məcburi göstəriş və təqdimat.
-

Sual: İmperativ,iqtisadi,inzibati-hüquqi göstəricilər Tİ-nin hansı metoduna aiddir? (Çəki: 1)

- ☐ hüquqi və qeyri-hüquqi;

- ☐ komplekslik, öncüllük, planlaşdırma
 - ☐ balans sistem yanaşma
 - ☒ Tİ-nin və ətraf mühitin mühafizəsinin tənzimləmə metoduna
 - ☐ iqişadi-riyazi, statistik, inzibati.
-

